

Azeri

Müqəddəs Kitab

və

Qur'an-ı Kərim

Haqqında

200 Sual

Daniel Wickwire

Index

Müqəddəs Kitablar Haqqında.....	1-24
Tanrı və Allah Haqqında.....	25-50
Müqəddəs Ruh, Şeytan, Cinlər və Mələklər Haqqında.....	51-65
Məsih və Məhəmməd Haqqında.....	66-98
İnsan və Günah Haqqında.....	99-109
Xilas Olmaq Haqqında.....	110-123
Gələcək Şeylər Haqqında.....	124-132
Dünyəvi Həyat Haqqında.....	133-161
Düşmənlər və Cihad Haqqında.....	162-179
Tarixi Hadisələr Haqqında.....	180-200

Müqəddəs Kitablar Haqqında

1.

Allahın Sözü əzəli və əbədidir mi?(Levh-i Mahfuz)

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 40:8.....Allahımızın sözü əbədi.

Matta 24:35.....Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Yəhya 1:1.... Başlanğıcda Kəlam var idi.

1 Peter 1:23.....Amma Rəbbin sözü əbədi qalar»

Yunus 10:64.....müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!

Hadid 57:22.....bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (ləvhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!

Qeyd: İslamiyyət tarixində, bu mövzuda iki fərqli görüş var idi. Əşəri məktəblərin cavabı "Bəli" olardı, Mu'tezilərin cavabı "Xeyr" olacaq.

2.

Müqəddəs Kitab (Tövrət, Zəbur və İncil) Allahın Sözü olaraq qəbul edilirmi? (Müqəddəs Kitab olaraq).

Bibliya Bəli / Bəli Quarani

2 Timotey 3:16.....Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır.

2 Peter 1:20-21.....20. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən ərh etmək olmaz. 21. Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamıdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.

Al-i İmrân 3:119.....Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız.

Ankebut 29:46.....deyin: "Biz həm özümüze nazil olana (Qur'ana), həm də sizə nazil olana (Tövratə və İncilə) inanırıq.

Secde 32:23.....heç bir şəkk-şübhe yoxdur!

Şura 42:15.....de: "Mən Allahın nazil etdiyi kitabə (bütün ilahi kitablara) inandım.

3.

Allah Müqəddəs Kitabı göndərəndə ancaq Yəhudilərin vasitəsiyləmi göndərməyə qərar vermişti?

Bibliya Bəli / Bəli Quarani

Romalılar 3:1-2.....1. Bes Yahudi'nin ne üstünlüğü var? 2. Hər cəhətdən böyük üstünlüyü var. Hər Çeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.

Romalılar 9:4.....bu, israillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəəd ibadəti və vədlər onlara məxsusdur..

Ankebut 29:27.....Biz ona (İbrahimə) İshaqı və Yə'qubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik.

Jathiyah 45:16.....And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak ne'mətlərdən ruzi vermiş və onları ələmlərə üstün etmişdik.

4.

Müqəddəs Kitabdakı peyğəmbərlərin Allah tərəfindən göndərildiyinə dair sübut olaraq onlara mücüzələr eləmə gücü verilmiş idimi?

Bibliya Bəli / Bəli Quarani

Çıxış 10:1-2.....1. Rəbb Musaya dedi: «Fironun yanına get... onların arasında Öz əlamətlərimi göstərim. 2 Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm».

Yəhya 14:9-12.....1. İsa... 11. mənə iman edin... Mən Atadayam, Ata da Məndədir, bu sözüme inanın. Heç olmasa o işlərə görə inanın.

İbranilərə 2:4.....Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.

Bakara 2:92.....Musa sizə açıq-aydın dəlillər (mö'cüzələr) gətirmişdi.

Al-i İmran 3:45-49.....45. İsa... 49. "Mən, həqiqətən, Rəbbinizdən sizə mö'cüzə gətirmişəm.

Al-i İmran 3:183..... "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö'cüzələr... gətirmişdilər.

5.

Allah, Öz Müqəddəs Kitablarını təhrif olmaqdan qorumaq istəyirmi? (Niyyət)

Bibliya Bəli / Bəli Quarani

Zəbur 89:34.....Öz əhdimi pozمام, Dilimdən çıxan sözləri dəyişməyəm.

Vəhy 22:18-19.....18. Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaləri artıracaq; 19. kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından... götürəcək.

Yünus 10:64.....Allahın sözləri (verdiyi və'dlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!

Hicr 15:9.....Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"

Kəhf 18:27.....Onun sözlərini heç kəs dəyişdirə bilməz.

Fâtır 35:43.....Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər?

Vâkıa 56:78.....qorunub saxlanılan bir Kitabdadır.

6.

Allah, Öz Müqəddəs Kitablarını təhrif qoruya biləcək gücdədirimi? (Qüdrət)

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 14:24 & 27.....24. Ordular Rəbbi and içib belə deyir:... 27. Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?»

Yeşaya 54:10.....Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir.

Luka 21:33.....Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.

Yəhya 10:35.....Müqəddəs Yazı ki pozula bilməz.

En'âm 6:34 & 115.....34. Allahın sözlərini dəyişə biləcək heç bir kimse yoxdur! 115. Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimse yoxdur.

Yünus 10:64.....Allahın sözləri heç vaxt dəyişməz.

Hicr 15:9.....Biz də onu qoruyub saxlayacağıq!

7.

Uca Allahın niyyət və qüdrətinə qarşı, Onun göndərdiyi Müqəddəs Kitabların Şeytan, cinlər ya da fani insanlar tərəfindən təhrif olmasına və ya dəyişdirilməsinə icazə verərmə? (Təhrif bi'l-lafz)

Bibliya Xeyir / Xeyir Quarani

Yeşaya 55:11.....Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.

Mark 12:24.....İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmə?

Luka 16:17.....Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır.

1 Peter 1:23.....Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.

Hajj 22:52.....Biz səndən əvvəl də... elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, arzu etdikdə Şeytan onun arzusuna bir xələl qatmasın! Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmləder.

Hakka 69:44-47 & 51.....44. Əgər o özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi, 45. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! 46. Sonra onun şah damarını qopardardıq! 51. bu gerçək bir həqiqətdir.

8.

İnsanlar tərəfindən Allahın Sözüünün səhv bir şəkildə izah etmək ya da bir ayəni səhv olaraq ötürmək (bildirmək) mümkündürmü? (Təhrif bi'l-ma'na)

Bibliya Bəli / Bəli Quarani

Qalatiyalılar 1:7-8.....7. başqa bir müjde yoktur. Ancak aklınızı karışdırıp Mesih'in müjdesi'ni çarpıtmaq isteyen kimsələr vardır. 8. Biz, ya da gökten bir melek bile, size bildirdiğimiz müjdeyə ters düşən bir müjde bildirirse, lanet olsun ona!

Al-i İmran 3:78.....Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki... kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər).

9.

Allahın sözünün təhrif olduğunu iddia edənlər, ya Allahın Öz kitablarını təhrif olacağını bilmədiyini, ya Allahın Öz kitablarının təhrif olmasına diqqət göstərmədiyini, ya da Allahın Öz Sözü qoruya bilməyəcəyini eyham edərək, Allahı təhqir etməirlərmi? (El-Alim, Er-Rahman, Er-Rahim, El-Kadir)

Bibliya Bəli / Bəli Quarani

İbraniyə 4:12-13.....12. Allahın kəlamı canlı və təsirlidir, hər iki ağızlı qılıncdan da itidir... 13 Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.

Baqara 2:20, 29 & 255.....20. Həqiqətən, Allah hər şeyə qadirdir... 29. O, hər şeyi biləndir! Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. **İbrahim 14:47**.....Allahın peyğəmbərlərə verdiyi və'də xilaf çıxacağını sanma!

Fussilet 41:41-42....41. Şübhəsiz ki, çox dəyərlili (qiymətli) bir kitabdır. 42. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz.

10.

Allahın Sözü təhrif olduğunu iddia edənlər, Uca Tanrının Müqəddəs Kitabları üçün mübarizəsini uduzduğunu və Şeytanın qalib gəldiyini eyham etməirlərmi? (El-Aziz, El-Galib, El-Jebbar, El-Muktedir)

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 14:24 ,27.....24. Ordular Rəbbi and içib belə deyir: 27. Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?»

Bakara 2:20 & 255.....20. Həqiqətən, Allah hər şeyə qadirdir. 255. Ən uca, ən böyük varlıq da Odur! **Yunus 10:17**.....Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər! **Hicr 15:9**.....Şübhəsiz ki... Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"

11.

Tanrı yalnız bir Müqəddəs Kitabını qoruyub, diyərlərini qoruya bilməyəcək qədər iki üzlü müdür? (El-Adl, El-Hadi, El-Mumin, El-Muksit)

Bibliya Xeyir / Xeyir Quarani

Zəbur 12:6-7.....6. Rəbbin kəlamları pakdır, 7. Sən, ya Rəbb, onları qoru, bu nəsildən onların hər birini əbədilik hifz et.

Luka 21:33.....Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.

Tevbe 9:111.....Tövratda, İncildə və Qur'anda haqq olaraq və'd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir?

Hud 11:57....Rəbbim hər şeyi hifz edəndir!"

İbrahim 14:47.....Allahın peyğəmbərlərə verdiyi və'də xilaf çıxacağını sanma!

Hac 22:47.....Allah Öz və'dinə əsla xilaf çıxmaz!

12.

Allahın Sözü Axirət günündə bütün insanları mühakimə etmək üçün dəyişməyən bir standard olacaqmıdır? (El-Hakem, El-Hakk, El-Hafiz, El-Hasib)

Bibliya Bəli / Bəli Quarani

Yəhya 12:48.....Məni rədd edib sözlərimi qəbul etməyeni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək.

Vəhy 20:12.....Mən gördüm ki, böyükdən kiçiyə qədər ölümlər taxtın önündə dayanıb. Kitablər açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölümlər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.

Hicr 15:9.....Şübhəsiz ki... Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"

Zumar 39:69-70.....69. peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir! 70. Hər kəs öz əməlinin cəzası (əvəzi) veriləcəkdir!

13.

Allahın göndərdiyi kitabların bir qisminə inanmaq, bir qismini inkâr etmək doğru bir düşüncəmidir?

Bibliya Xeyir / Xeyir Quarani

2 Timotey 2:15.....Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış

2 Timotey 3:16.....Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;

Bakara 2:85 & 285.....85. Aya, siz kitabın (Tövrətin) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? 285. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.

Al-i İmran 3:84 & 119....84. Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!" 119. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız.

14.

Allah, özünün göndərdiyi bütün Müqəddəs Kitabların hamı tərəfindən oxunmasını istəyirmi?

Bibliya Bəli / Bəli Quarani

Qanunun Təkrarı 6:4-7.....6. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. 7 Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit.

Yeşua 1:8.....Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.

2 Timotey 2:15.....Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.

Al-i İmran 3:79 & 119.....79. "Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!" - deyər. 119. Siz kitabın hamısına inanırsınız.

15.

Bir insanın həyatında "bərəkət" alması üçün Tanrının Sözü nü oxuyub itaət etməsi ən vacib şərt midir?

Bibliya Bəli / Bəli Quarani

Qanunun Təkrarı 11:26-27.....26. Budur, bu gün qarşınıza xeyir-dua və lənəni qoyuram. 27. Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız.

Qanunun Təkrarı 28:14.....Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin.

Qanunun Təkrarı 30:19.....Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.

Bakara 2:2-5.....2. O kəslərki, sənə göndərilənə (Qur'ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəxsiz inanırlar, 5. doğru yoldadırlar.

16.

Müqəddəs Kitaba oxumaq və itaət etmək istəmiyənlər kâfir olub lə'nətlənirlərmi?

Bibliya Bəli / Bəli Quarani

Yeremya 11:3....."Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun.

İbraniyə 12:25 & 29.....25. Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. 29 Çünki Allahımız yandırır-bəxan alovdur.

Bakara 2:61.....Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə...

Al-i İmrân 3:93-94.....93. de: "Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövrətə gətirin və onu oxuyun!" 94. Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!

A'raf 7:37....Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? ...kafir olduqlarına şahidlik edəcəklər.

Ankebut 29:46-47.....46. deyin... sizə nazil olana (Tövrətə və İncilə) inanırıq. 47. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

17.

Tanrı Sözü'nün, Vəhy kitabı ilə Müqəddəs Kitabın tamamlandığını qəbul edir mi?

Bibliya Bəli / Xeyir Quarani

Vəhy 22:18-19.....18. Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırırsa, Allah da ona bu kitabda yazılan bəlaləri artıracaq; 19. kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.

Al-i İmrân 3:19-20.....19. Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. 20. Əgər təslim olarlarsa (islami qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar...
Al-i İmrân 3:85.....Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

18.

Qur'an-ı Kərimin həqiqətən Tanrının Sözü olduğunun qəbul olunması üçün, Qur'anın əvvəlki Müqəddəs Kitab ilə tamamilə uyğun olması şərtidirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 8:20*.....Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.
1 Korinflilər 14:32-33.....32. Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
Qalatiyalılar 1:8.....Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!

Ahzab 33:40.....Muhəmməd... o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur.

Kafirun 109:1-6.....1. de: "Ey kafirlər! 6. Sizin öz dininiz var, mənim də öz dinim!

19.

Qur'an-ı Kərim ilə Müqəddəs Kitab arasında ziddiyyətlər və zidd doktrinalar varmı?

Bibliya Bəli / Xeyir Quarani

1 Yəhya 2:22-23....22. Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır. 23 Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir.

2 Yəhya 1:9....Həddi aşıb Məsihin təliminə sadıq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadıq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir.

Şuara 26:196....Həqiqətən, o əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.

Fussilet 41:43....Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir.

Şura 42:15....Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır).

20.

Müqəddəs Kitabdakı və Qur'an-ı Kərimdəki vəhy anlayışı eynidirmi?

Bibliya Xeyir / Bəli Quarani

2 Timotey 3:15-16....15. Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsayə olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir. 16. Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;

2 Peter 1:20-21....20. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. 21 Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.

Nisa 4:163-164....163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. 164. Və Allah Musa ilə sözlə danışdı.

En'am 6:19....Allah şahiddir. Bu Qur'an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu.

21.

Yehudi və Xristianlar tərəfindən Qurani Kərim Allahın Sözü olaraq qəbul edilirmi? (Müqəddəs Kitab olaraq)

Bibliya Xeyir / Bəli Quarani

Qanunun Təkrarı 18:22.....Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondən qorxmayın.

Yeşaya 8:20.....Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.

Nisa 4:82.....Onlar Qur'an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.

Şura 26:196-197.....196. Həqiqətən, o, əvvəlkilərin kitablarından mövcuddur. 197. Məgər İsrail övladı alimlərinin bilmələri onlar üçün bir dəlil (sübut) deyilmi?

22.

Allah bir Müqəddəs Kitabı göndərdikdən sonra, o kitabın bezi ayələrini nəşh edərmi? (Nəşh və Mənsuh)

Bibliya Xeyir / Bəli Quarani

Zəbur 89:34.....Öz əhdimi pozmam, Dilimdən çıxan sözləri dəyişmərəm.

Luka 16:17....Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır.

Yehya 10:35.....Müqəddəs Yazı ki pozula bilməz.

Bakara 2:106.....Biz hər hansı bir ayəni ləğv edir və ya onu unuttururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk.

Ra'd 13:39.....Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar.

Nahl 16:101.....Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə- Allah nə nazil etdiyini Özü daha yaxşı bilir - "Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)" - deyərler.

İsra 17:86.....Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq.

23.

Əgər Qur'an-ı Kərim bu dünyanın aləmi tərəfindən endirildi isə və bəzi cinlər bunu təsdiq ediblərsə, bu onun Tanrı tərəfindən göndərildiyinə bir sübut olubolarmı?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 14:30.....Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.

2 Korinflilər 4:4.....Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın.

Fatih 1:2.....Həmd olsun Allaha - aləmlərin Rəbbinə.

Yunus 10:37.....Bu Qur'an Allahdan başqasına yalandan aid edilə bilməz. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!

Ahkaf 46:29-30.....29. (Ya Peyğəmbər!)... cini Qur'anı dinləmək üçün sənin yanına göndərmişdik. 30. Onlar dedilər: əvvəlkiləri (Tövrət, İncil, Zəbur) təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!

24.

Tanrının bir Müqəddəs Kitabının Şeytan tərəfindən göndərilmədiyinə dair davamlı olaraq söylənməsinə ehtiyac varmıdır?

Bibliya Xeyir / Bəli Quarani

Matta 7:15-16.....15. Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! 16. Onları bəhrələrindən tanıyacaqsınız.

Yəhya 8:44 & 46.....44 Siz atanız iblisdəsiniz... O, başlanğıcdan qatil idi... yalançıdır və yalanın atasıdır. 46. Sizdən kim sübut edə ki, Mən bir günah etmişəm?

Sebe 34:8 & 46.....8. Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?" 46. Xeyr... yoldaşınızda heç bir divanəlik əsəri yoxdur.

Tekvir 81:22 & 25..... 22. Həqiqətən, sizin dostunuz divanə deyildir! 25. O (Qur'an) da məl'un Şeytanın sözü deyildir.

Qeyd: Məhəmməd özü üçün cinə tutulmadığı və ya dəli olmadığı haqqında tez-tez iddia da edirdi: Ayrıca baxın. 15: 6-7, 23:70, 37:36, 44:14 & 68:51.

Tanrı və Allah Haqqında

25.

Yəhudilər, Xristianlar və Müsəlmanlar "Tek" Allahamı inanırlar? (Vahdet-i Vücüd)

Bibliya Bəli / Bəli Quarani

Qanunun Təkrarı 6:4.....Dinlə, ey israil!

Allahımız Rəbb yeganə Rəbdir.

Mark 12:29.....Allahımız Rəbb yeganə Rəbdir.

Efeslilər 4:6....hamının Allahu və Atası birdir.

1 Timotey 2:5.....Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.

Yaqub 2:19.....Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!

Bakara 2:163.....Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur.

Nahl 16:22 & 51.....22. Siz tanrınız bir olan Allahdır.

51. Allah belə buyurdu: "İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır.

İhlas 112:1.....de: "O Allah birdir".

26.

Qur'an-ı Kərimdə olan Allahın Esməül Hünsada yer alan şəxsi və sübutu sifətlərin bir çoxu Müqəddəs Kitabdakı sifətlərlə oxşarlıq vardırımı?

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 40:28.....Məgər sən bilmirsən? Məgər eşitməmişən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağılı dərkedilməzdir.

Bakara 2:255.....Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir.

Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Kahf 18:45.....Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir!

Haşr 59:23..... O Özündən... ixtiyar sahibi, müqəddəs olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, (hər şeydən) böyük olan Allahdır.

27.

Müqəddəs Kitabdakı "Tanrı" anlayışı ilə Qur'an-ı Kərimdəki "Allah" anlayışı eynidirmi?

Bibliya Xeyir / Bəli Quarani

Çıxış 3:14-15.....14. Allah Musaya dedi: Var Olan Mənəm» 15. Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi". Adım əbədi olaraq budur Qoy Məni nəsildən nəslə belə xatırlasınlar.

1 Yəhya 5:20.....Bunu da bilir ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.

Şuara 26:26....."O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!"

Ankebut 29:46.....deyin: "Biz həm özümüze nazil olana (Qur'ana), həm də sizə nazil olana (Tövratə və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!"

Saffat 37:126.....Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın Rəbbi olan Allahım.

Şurâ 42:15.....Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır).

28.

Allahın şəxsi, əbədi və dəyişməyən adı "Yahve"dirmi?

Bibliya Bəli / Xeyir Quarani

Çıxış 3:14-15.....14. «Var Olan Mənəm»... Sonra dedi: «<Mənəm> deyən sizin yanınıza məni göndərdi"» 15. O, Musaya belə dedi: «İsrail övladlarına söylə... Adım əbədi olaraq budur.

Yəhya 8:24 & 58.....24. Buna görə də sizə "günahlarınız içində öləcəksiniz" dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz»...58... İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».

A'raf 7:180.....En güzel isimler Allah'ındır.

İsra 17:110.....Hangisiyle çağırırsanız, nihayet en güzel isimler O'nundur.

Taha 20:8.....Allah ki... en güzel isimler O'nundur.

29.

Müqəddəs Kitablarda, Tanrı ya da Allahın müqəddəs olduğu öyrədilirmi? (Əl Quddüs)

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 6:3.....Biri o birini səsləyib deyirdi:
«Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!
Bütün yer üzü Onun əzəməti ilə doludur»

Yeşaya 40:25.....«Bəs Məni onda kimə bənzədersiniz
ki, Mən ona oxşayım?» Deyir Müqəddəs Olan.

Yeşaya 57:15.....Əbədi yaşayan, adı müqəddəs Olan
Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım..

Vəhy 4:8.....«Var Olmuş, Var Olan və Gəlməli Olan
Külli-ixtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir,
müqəddəsdir!».

Haşır 59:23.....O Özündən.. müqəddəs olan.. Allahdır.

Cuma 62:1.....hökmdarı (sahibi), müqəddəs (pak),
yenilməz qüvvət, hikmət sahibi olan Allahı...

30.

Allah özünü "Ata" sifətiylə tanıdırmı?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 63:16.....Sənsən Atamız. İbrahim bizi
tanımasa da, İsrail bizim kim olduğumuzu bilməse
də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın
«Bizi Satınalan»dır.

Matta 5:44-45 & 48.....44. düşmənlərinizi sevin,
sizi təqib edənlər üçün dua edin. 45 Belə ki siz
göylərdə olan Atanızın övladları olarsınız... 48.
Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz
də kamil olun.

Matta 6:9 & 14.....9. Buna görə siz belə dua
edin: "Göylərdə olan Atamız, Adın müqəddəs
tutulsun, 14. Səmavi Atanız da sizi bağışlayar.

Yəhya 8:41.....bizim bir Atamız var, O da Allahdır».

En'am 6:101.....Allahın necə övladı ola bilər ki,
Onun heç bir yoldaşı (zövcəsi) yoxdur.

Furkan 25:2.....O (Özünə) heç bir övlad
götürməmişdir.

Cin 72:3.....O Özünə nə bir zövcə götürmüşdür, nə
də bir uşaq!

31.

Allah ya da Tanrı qürurlu olub, Qürur Onun sifətlərindən biri olablərmi? (Əl-Mütəkəbbir)

Bibliya Xeyir / Bəli Quarani

Zəbur 101:5...Yuxarıdan baxan lovğa insana döze bilmərəm.

Süleymanın Məsəlləri 6:16-17....16. Rəbbin zəhləsi altı şeydən gedir... 17. Təkəbbürlə baxan gözlər...

1 Peter 5:5....Dünyaya qalib gələn kimdir?

Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!

1 Yehya 2:16....Çünki dünyada olan hər şey - cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.

Haşır 59:23....O Özündən başqa heç bir tanrı olmayan... böyük ('Əl-Mütəkəbbir') olan Allahdır.

32.

Allah, Özünü insanlara bir başa "Xilaskar" sifətiylə tanıdırmı?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 43:3 & 11....3. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam.

11. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.

Huşə 13:4....Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısən, Çünki Məndən başqa xilaskar yoxdur.

Luka 2:11....Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihtir.

Tite 2:10-13....10. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.

13. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.

Tite 3:4....Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman...

Yehuda 1:25....Xilaskarımız, yeganəh Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən beri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və əlahiyyət olsun! Amin.

Qeyd: Xilaskar sifəti Quranda yoxdur.

33.

Allah Özünü ifadə edəndə, Özü haqqında birinci şəxs olaraq "Biz" ifadəsindən istifadə edirmi?

Bibliya Bəli / Bəli Quarani

Yaradılış 1:26.... Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq.

Yaradılış 11:6-7.....6. Rəbb dedi:... 7. Gəlin aşağı enib orada onların dilini qarışdıraraq...

Yəhya 17:11.....Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar.

Zariyat 51:47.....Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik.

Vakia 56:57-59.....57. Biz sizi (yoxdan) yaratdıq. 59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!

Tahrim 66:12.....Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük.

İnsan 76:23.....Biz Qur'anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.

34.

Allahın Üçlüyü (Ata, Oğul, Müqəddəs Ruh) anlayışı qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yaradılış 11:6-7.....6. Rəbb dedi:... 7. Gəlin aşağı enib orada onların dilini qarışdıraraq ki, birbirlərinin dilini başa düməsinlər.

Matta 28:17-20.....17. İsa... 20. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin.

Efeslilər 4:4-6.....4. bədən bir, Ruh bir, 5. Rəbb bir... 6. hamının Allahı və Atasını birdir.

Al-i İmrân 3:64.....Söylə: "Ey kitab əhli... "Allahdan başqasına ibadət etməyə. Ona şəriq qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyə!"

Nisa 4:171.....İsa əl-Məsihi ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. "üçdür" deməyin. Həqiqətən, Allah tək bir tanrıdır.

Maide 5:72-73.....72. "Allah Məryəm oğlu Məsihidir!" - deyənlər kafir oldular. 73. "Allah üçün üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar.

35.

Allah İsayə səhv bir şey bəyan etdiyini deyib: İsanın bunu inkâr etməsi doğru bir ehtimal ola bilərmi?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 8:46....sizdən kim sübut edə ki, Mən bir günah etmişəm?.

Titə 1:2.... Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi.

1 Peter 2:21-22....21. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu... 22. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı.

Ma'ida 5:116....Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünü zə tanrı bilin!" - demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəsən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin... qeybləri bilən ancaq Sənsən!

36.

Allah insanlardan uzaq duraraq, tarixin gedişatına müdaxilə edərək Öz barmaq izini qoyarmı?

Bibliya Xeyir / Bəli Quarani

Çıxış 13:22....Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrıldı.

Çıxış 16:10.... Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər.

1 Şamuel 12:16-19....16. dayanın, Rəbbin gözünüz önündə edəcəyi bu böyük hadisəni görün 18. və Rəbb o gün göy gurladıb yağış yağdırdı.

En'am 6:37-38....35. dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö'cüzə endirilməli deyildimi?" De: "Allah mö'cüzə endirməyə qadirdir. Lakin onların çoxu bilməz! 38. Biz Kitabda (Qur'anda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).

Taha 20:133....dedilər: "Nə üçün o (Muhəmməd) Rəbbindən bizə bir mö'cüzə gətirmir?" Məgər onlara əvvəlki (ilahi) kitablarda olanların bəyanı gəlmədimi?!

37.

Allah Özünü cism şəklində göstərə bilərmi? (Allah görülebilmədi?) (Ru'yətullah)

Bibliya Bəli / Xeyir Quarani

Çıxış 33:11-15 & 18-23....11. Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. 18. Musa... dedi: «izzətini mənə göstər». 19. Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm... 23. sən Məni arxadan görəcəksən, amma üzümü görməyəcəksən».

Saylar 12:7-8....7. Qulum Musa... Üzbüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?

Matta 5:8....ürəyi təmiz olanlar.Allahı görəcek.

En'am 6:103....Gözlər Onu (görüb) dərk etmər. O, lətifdir (cismlikdən uzaqdır)...

A'raf 7:143....Musa... "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən."

38.

Allah insanlara vəhy (yazılmış vəhy) xaricində danışarmı?

Bibliya Bəli / Xeyir Quarani

Yoel 2:28....Ondan sonra isə Bütün bəşr üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, ağsaqqallarınız rüyalar, cavanlarınızsa görüntülər görəcek.

1 Korinflilər 14:1-3....1. Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənaminə söylə istəyin. 2. Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. 3. Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışır... və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.

Şura 42:51....Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz... Allah qeyri-maddidir, zaman və məkən xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır.

39.

Fani insanlar, Uca Allah ilə bir münasibət qurub, Tanrının övladları olaraq Onu şəxsən tanıya bilərlərmi?

Bibliya Bəli / Xeyir Quarani

Qalatiyalılar 4:6-7.....6. Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 7 Buna görə də sən artıq kölə deyil, övladsan.

1 Yəhya 3:1-2.....1. Görün Ata bizə necə məhəbbət göstərüb ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! 2. Ey sevimlilər, indi biz Allahın övladlarıyıq.

Maide 5:18.....Yəhudilər və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və sevimliləriyik". (Onlara) de: "Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?" Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz.

Qeyd: Əksinə, Allah insanlara yaxındır: Baxın. Ənfəl 8:24, Hud 11:90 & 92 & Qaf 50:16.

40.

Allahın məhəbbəti şərtsizdirmi? (el-Vedud)

Bibliya Bəli / Xeyir Quarani

Romalılar 3:24.....və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.

Romalılar 5:5-8.....6. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. 8. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.

1 Yəhya 4:10.....O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.

Vəhy 22:17..... arzu edən həyat suyunu müftə götürsün.

Bakara 2:195.....Allah yaxşılıq edənləri sevır.

Bakara 2:276....Allah kafiri, günahkarı sevməz.

Al-i İmrân 3:57.....Allah zülm edənləri sevməz!

Al-i İmrân 3:159.....Allah təvəkkül edənləri sevər!

Nısa 4:107.....Allah günaha batmış xaini sevməz!

Saf 61:4.....Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!

41.

Allah, Özünə inanan insanları təkçə "qulları" olaraq görmü?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 15:15.....Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm.

1 Peter 2:9..... Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.

Bakara 2:23.....Əgər bəndəmizə (Mühəmmədə)...

İsra 17:65.....Doğrusu, Mənim (mö'min) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz.

Zülmer 39:16.....Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!

42.

Allah, insanlar arasında ayrı-seçkilik edərmi? (Bir insanı digərindən üstün hesab edərmi?)

Bibliya Xeyir / Bəli Quarani

Qanunun Təkrarı 10:17....O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.

Mark 12:14.....İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsen. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən.

Qalatiyalılar 3:28.... Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz.

Efeslilər 6:9.....Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz.

Nisa 4:34.....Kişilər qadınlar üzərində ixtiyar...

En'am 6:165.....sizi yer üzünün varisləri tə'yin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.

Nahl 16:71..... Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir.

Ahzab 33:50.....Ya Peyğəmbər! qənimət cariyələri... qızlarını... qadını... digər mö'minlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik.

43.

Allah bezi günahkârlardan xüsusilə nifrət edərək onların cəhənnəmə getmələrini istəyərmi?

Bibliya Xeyir / Bəli Quarani

Yezeke 18:23 & 32.....23. Xudavənd Rəbb bəyan edir: "Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? istəyirəm ki, o öz yolundan dönsün və yaşasın 32. dönün və yaşayın".

2 Peter 3:9.....Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.

Maide 5:41 & 49.....41. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. 49. bil ki, Allah onları bə'zi günahlarına görə müsibətə düşər etmək istəyir.

Tevbe 9:55.....Allah onlarla ancaq münafıqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.

İsra 17:46.....onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik).

44.

Allahın təbiətində həm "yaxşılıq" həm də "pislik" varmı? (Xeyir və Şər)

Bibliya Xeyir / Bəli Quarani

Yeremya 29:11.....Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm" Rəbb belə bəyan edir.

"Mən sizin pisliliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.

Yaqub 1:13.... Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.

Bakara 2:26.....Allah... bir çoxlarını zəlalətə salır.

Nisa 4:78.....bir pislik üz verdikdə isə... de: "Hamısı Allahdandır".

Maide 5:14 & 64.....14. "Biz xaçpərəstik", deyənlərdən... Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. 64. Yəhudilər... kin..

Enbiya 21:35.....Biz sizi şər və xeyirlə imtahana çəkərik.

45.

Allah ən böyük hiylə quran olaraq hesab edile bilərmə? (Makir)

Bibliya Xeyir / Bəli Quarani

Habaqquq 1:13.....Sənin gözlərin çox təmizdir, gəri görən gözün yoxdur, Pis əməllərə döze bilmirsən. Axı niyə susursan?

Yaqub 1:13 & 17.....13. Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisləklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir 17. hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.

Al-i İmran 3:54.....Allah (bütün) hiyləgərlərdən tədbirlidir ("makirdir").

Neml 27:50.....Onlar bir hiylə qurdular. Biz... də...

46.

Allah, fərqli inanctaki insanların ürəyinə kin və nifrət hissi qoyarmı?

Bibliya Xeyir / Bəli Quarani

Yeremya 29:11.....Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilərəm" Rəbb belə bəyan edir. "Mən sizin pisləyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.

Habaqquq 1:13.....Sənin gözlərin çox təmizdir, gəri görən gözün yoxdur, Pis əməllərə döze bilmirsən. Axı niyə susursan?.

Yaqub 1:13....Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisləklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.

Bakara 2:10.....Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq) mərəzini daha da artırır.

Nisa 4:88.....Siz Allahın azdırdığı kimsəni doğru yolama gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!

Maide 5:64.....Yəhudilər... Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq.

47.

Allah bezi insanları qelblərini daşlaşdırıb onları yoldan azdıqmaq istəyərmi?

Bibliya Xeyir / Bəli Quarani

Matta 18:14.....Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.

1 Timotey 2:3-4.....3. Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. 4 O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.

Yaqub 1:13.....Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.

Bakara 2:7 & 26.....7. Allah onların üreyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. 26. Allah... bir çoxlarını zəlalətə salır.

Nisa 4:119 & 155.....119. sapdıracaq... 155. və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!

Maide 5:13.....onları... üreklərini sərtləşdirdik.

48.

Allah Öz keyfinə görəmi davranır?

Bibliya Xeyir / Bəli Quarani

Saylar 23:19.....Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyni həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?

Zəbur 119:90.....Sədaqətin nəsildən-nəslə çatır...

Malaki 3:6.....«Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız...!

2 Timotey 2:13.....Biz sadıq qalmaq da, O sadıq qalacaq. Çünki Öz təbiətinə zidd davrana bilməz».

Tite 1:2.....Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah...

İbranilər 10:23.....Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadıqdır.

Hud 11:106-107.....(Cəhənnəmdə) qalacaqlar. Rəbbinin istədiyi istisna olmaqla... Rəbbin istədiyini edəndir.

Hac 22:14.....Allah istədiyini edər.

Fatir 35:8.....Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar.

49.

Allahın əzəli şəriyatına görə Allah, Özündən başqa bir varlığa səcdə edilməsini qadağa etmişdirmi?

Bibliya Bəli / Bəli Quarani

Çıxış 20:3-5.....3.Məndən başqa allahların olmasın.

5. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham.

Qanunun Təkrarı 5:7-9.....7.Məndən başqa allahların olmasın Özün üçün heç bir oyma büt, nə... heç birinin surətini düzəltmə. 9. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham.

Vəhy 22:8-9.....8. ikinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü. 9 Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu.

İsra 17:22-23.....Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.

Zariyat 51:56.....Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

50.

Allah öz əbədi şəriyatına qarşı tərs düşən bir əmr vererek, mələklərə "Adəmə səcdə edin" demişdirmi?

Bibliya Xeyir / Bəli Quarani

Yeşaya 14:12-14.....12. Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! 13. Sən ürəyində dedin: "Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam 14. Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam".

Yezekel 28:11-19....15. Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin. 17. Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim 19. Aqibətin dəhşətli oldu.

Bakara 2:34.....Biz mələklərə: "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa (hamısı) səcdə etdi.

İsra 17:61....."Adəmə səcdə edin!" - deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi.

Taha 20:116.....İblis... O, (səcdədən) boyun qaçırtdı.

Müqəddəs Ruh, Şeytan, Cinlər və Mələklər Haqqında

51.

Müqəddəs Ruhun Allah olduğu qəbul edilirmi? (Ruh-ül Quddüs)

Bibliya Bəli / Xeyir Quarani

Zəbur 139:7-10.....7. Hara gedim ki, Ruhun orada olmasın? 8. Əgər göylərə çıxsam, Sən oradasan...

Yəhya 4:24.....Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir»

Luka 1:35.....Mələk... «Müqəddəs Ruh sənə üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq..

Həvarilərin İşləri 5:3-4.....3. Peter... Müqəddəs Ruha yalan söyləyərək... 4. Sən insanlara deyil, Allahayalan satdın».

Bakara 2:87....İsaya aşkar mö'cüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbrailə) qüvvətləndirdik.

Qeyd: İslamda, ümumiyyətlə Müqəddəs Ruh, Allah deyil, Cəbrayıl olaraq görülməkdədir.

52.

Müqəddəs Ruhun yaradma gücü varmı?

Bibliya Bəli / Xeyir Quarani

Yaradılış 1:1-2.....1. Başlanğıcda Allah göyləri və yeri yaratdı. 2. Yer quruluşuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhunu suların üzərində dolaşırdı.

Əyyub 26:13.....Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır...

Əyyub 33:4....Məni Allahın Ruhunu yaratdı, Külli-ixtiyarın nəfəsi mənə həyat verdi.

Zəbur 104:30....Ruhunu göndərərək onlar yaranır, Yer üzünə yeni həyat verirsen.

Məide 5:110...İsa.. səni müqəddəs ruhla qüvvətləndirmişdim Sənə kitabı, hikməti, Tövrəti və İncili öyrətmişdim.

Meryem 19:17 & 19.....17. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. 19. (Cəbrail: "Mən sənə ancaq təmiz (mə'sum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!" - dedi.

53.

Müqəddəs Ruh və Cəbrayıl eynidirmi?

Bibliya Xeyir / Bəli Quarani

Əyyub 33:4.....Məni Allahın Ruhı yaratdı, Külli-ixtiyarın nəfəsi mənə həyat verdi...

Yəhya 4:24....Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir»

Luka 1:11-19.....11. Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 13. Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhyanı qoy. 15. Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq».

Bakara 2:87....İsaya aşkar mö'cüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbrailə) qüvvətləndirdik.

Məide 5:110...İsa.. səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sənə kitabı, hikməti, Tövrəti və İncili öyrətmişdim.

Şuara 26:193....Onu Cəbrail (Ruhuləmin) endirdi:

Qeyd: İslamda, ümumiyyətlə Müqəddəs Ruh, Cəbrayıl olaraq görülməkdədir.

54.

Bağışlanmaz tek günah Müqəddəs Ruha küfr etməkdirmi?

Bibliya Bəli / Xeyir Quarani

Matta 12:31-32...31. Buna görə sizə deyirəm:

hər bir günah və hər bir küfr insanlara

bağışlanacaq; amma Ruha qarşı küfr

bağışlanmayacaq. 32. Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə.

Nisa 4:48, 116 & 168.....48. Şübhə yoxdur ki, Allah Özünə şərikin qoşanları əvf etməz... 116. Allah Ona şərikin qoşmağı əsla bağışlamaz. 168. Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!

55.

Müqəddəs Kitablarda xüsusilə ruhani mövzularamı yönəlirlər?

Bibliya Bəli / Xeyir Quarani

Romalılar 1:11.... Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm.

Romalılar 8:9..... Lakin Allahın Ruhu sizdə yaşayarsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil.

1 Korinflilər 2:14..... Təbiətçə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir... çünki bunlar ruhani nöqtəyi-nəzərdən araşdırılır.

Yəhuda 17-19..... 19. Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır. 20. Müqəddəs Ruhun idarəsi ilə dua edin.

İsra 17:85..... Səndən ruh haqqında soruşarlar. De... Sizə (bu bərədə) yalnız cüz'i (az) bir bilik verilmişdir!"

56.

Tanrının Müqəddəs Ruhu insanların içində məskunlaşaraq onlara ruhani ənamlar verirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 20:21-22..... İsa... onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın!»

Həvarilərin İşləri 1:8..... Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudəyə və Samariyada, həmçinin yer üzünün qurtaracağına dək hər yerdə Mənim şahidlərim olacaqsınız.

1 Korinflilər 12:1, 4-11 & 13..... 1. Qardaşlar, indi isə ruhani ənamlara gəlinçə, bixəbər olmağınızı istəmirəm. 4. Müxtəlif ənamlar var, amma Ruh eynidir 6. amma hamısını hər adamda göstərən Allah eynidir. 13. çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.

Qeyd: Quranda ruhi hədiyyələr haqqında heç bir ayə yoxdur.

57.

Ruhani əməllər imanlılar tərəfindən başqa imanlılara əl qoymaq vasitəsiylə veriləbilirmi?

Bibliya Bəli / Xeyir Quarani

1 Timotey 4:14.....Ağsaqqallar əllərini sənə üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənəmə etinasızlıq etmə. Özünə və verdiyin təlimə diqqətli ol.

2 Timotey 1:6.....Bu səbəbdən sənə üzərinə əl qoymağımlla Allahın sənə verdiyi ənəmə alovlandırmağını xatırladırım.

İbranilər 6:1-3.....1. Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini, 2. vəftizlər, əl qoyub təqdis etmə, ölümlərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. 3. Allah izin verərsə, bunlara da əməl edəcəyik.

Qeyd: Quranda ruhi hədiyyələr və ya əl qoyma haqqında heç bir ayə yoxdur.

58.

İsa Məsihin davamçılarına xüsusilə Müqəddəs Ruh vasitəsilə, İsanın elədiyi möcüzələri eləmə gücü verildimi?

Bibliya Bəli / Xeyir Quarani

Luka 10:17....Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənə adınla cinlər belə, bizə tabe olur!»

Yəhya 14:12.....Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm.

Həvarilərin İşləri 6:8.....Lütf və qüvvə ilə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi.

Həvarilərin İşləri 8:6.....Filipi eşidib, göstərdiyi əlamətləri görəndə izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi.

Qeyd: Quranda, İsadən sonra hər hansı bir möcüzədən bəhs edilməməkdədir.

59.

Müqəddəs Ruh vasitəsilə imanlılara namələum dillərdə danışma ənamının veriləcəyi haqqında söz verildimi?

Bibliya Bəli / Xeyir Quarani

1 Korinflilər 14:2, 5 & 12.....2. Çünki namələum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir 5. İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür. 12. Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın. **Romalılar 8:26-27.....26.** Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. 27. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.

Qeyd: Quranda, bilinməyən dillər haqqında heç bir ayə yoxdur.

60.

Müqəddəs Kitablarda mələklərin Tanrının xidmətçiləri, cinlərin isə Şeytanın xidmətçiləri olduğu haqqında, aydın bir şəkildə onlar arasında fərq qoyulubmu?

Bibliya Bəli / Xeyir Quarani

Matta 25:41.....O zaman solundakılara deyəcək: "Ey lənətə gəlmişlər, çəkilin önümdən! iblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!
Vəhy 12:9.....O böyük əjdaha - iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.

Cin 72:1-2 & 11-14.....1. Cinlərdən bir topluluk Kur'an dinledilər de şöyle dedilər: "Biz hârikulâde güzel bir Kur'an dinledik. 2.(O) doğru yola iletiyor, ona inandık.. 11. Biz, bizden iyiler de var ve bizden bunun dışında olan (kötüler) de var. 13. Biz, yol gösteren (Kur'an)ı işitince ona inandık.. 14. Ve biz, bizden de müslümanlar var.

61.

Şeytan tövbə edərək yaxşı biri ola bilərmimi?

Bibliya Xeyir / Xeyir Quarani

Matta 25:41..... O zaman solundakılara deyəcək: "Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!"

Vəhy 12:9-10.... 9. O böyük əjdaha - İblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı. 10. Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilas, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.

Yusuf 12:5..... Şeytan insanların açıq-aşkar düşmənidir.

Zukhruf 43:36-39..... 36. Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytani urcah edərək və onun (Şeytanın) yaxın dostu olar. 39. Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız!

62.

Bəzi cinlər tövbə edərək yaxşı cin ola bilərlərmimi?

Bibliya Xeyir / Bəli Quarani

Yehuda 6-7..... 6. Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. 7. Sodom, gomorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu.

Cin 72:1-2 & 11-13..... 1. Cinlerden bir topluluk Kur'an dinledilər de şöyle dedilər: "Biz hârikulâde güzel bir Kur'an dinledik. 2. (O) doğru yola iletiyor, ona inandık.. 11. Biz, bizden iyiler de var ve bizden bunun dışında olan (kötüler) de var. 13. Biz, yol gösteren (Kur'an)ı işitince ona inandık..

63.

Müqəddəs Kitablarda, cinlərin insanların içindən qovulması ilə bağlı ayələr varmı?

Bibliya Bəli / Xeyir Quarani

Matta 17:18-19.....18. İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı. 19. O zaman şagirdlər İsayə təklildə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?»

Mark 1:25-26.....25. Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» 26. Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çıxıraraq ondan çıxdı.

Luka 4:35.....Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı.

Luka 8:33...Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu.

Yəhya 13:27.....Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi.

Qeyd: Quranda cinlərin insanların içindən çıxarılmasıyla əlaqədar heç bir ayə yoxdur.

64.

Şeytanın, insanları aldatma gücü zəyifdirmi?

Bibliya Xeyir / Bəli Quarani

Luka 4:5-6.....5. Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. 6. İblis İsayə dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm.

2 Korinflilər 4:3-4.....Əgər yaydığımız Müjdə qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır. 4. Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın.

Nisa 4:76.....Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!

İbrahim 14:22.....Şeytan... və'dimə xilaf çıxdım.

Şurara 26:210-211.....210. (Qur'anı) əsla şeytanlar endirmədi. 211. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!

65.

Şeytan, bu dünyanın "Hökmdarı" hesab olunurmu?

Bibliya Bəli / Xeyir Quarani

Luka 4:5-8.....5. Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. 6. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və Şan-şöhreti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». 8. İsa ona belə cavab verdi: «"Allahın Rəbbə səcdə et..."»
Yəhya 14:30..... Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.

2 Korinflilər 4:4.....Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın...

Nahl 16:98-99.....98. (Ya Rəsulum!) Qur'an oxumaq istədiyən zaman məl'un Şeytandan Allaha sığın! 99. Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!

Məsih və Məhəmməd Haqqında

66.

İsa Məsihin, bakiredən doğulduğu qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 7:14.... Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel eqoyacaq. (İmmanuel = Tanrı bizimlədir demək)

Matta 1:18..... İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu .

Meryem 19:16-22.....(Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!"

Enbiya 21:91.....İsmətini (bəkaretini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə bir mö'cüzə etdik.

67.

İsa Məsihin günahsız olduğu qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Mark 1:24 ... «Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!»

Yəhya 8:46.....Sizdən kim sübut edə ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız?

2 Korinflilər 5:21.....Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.

1 Peter 2:21-22.....21. Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, 22. O heç bir günah etmədi.

1 Yəhya 3:5.....Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur.

Bakara 2:253.....İsaya... onu müqəddəs ruhla güvvətləndirdik.

Meryem 19:19.....təmiz (mə'sum) bir oğlan... (Məryəm... İsaya) hamilə oldu...

68.

İsa Məsihin, fəvqəltəbii hikməti və bilikli olduğu qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Matta 9:4.....Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz?

Yəhya 7:46.....Mühafizəçilər cavab verdilər:

«Hələ indiyəcən heç bir insan belə danışmayıb»

Yəhya 16:30.....İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsən Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq».

Al-i İmrân 3:45-48.....45. Onun adı Məryəm oğlu İsa əl-Məsihdür ki... 48. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövrəti və İncili öyrədəcək.

Zuhur 43:61 & 63.....61. (İsanın zühuru)... Bu, doğru yoldur! 63. İsa... dedi: "Həqiqətən, mən sizə hikmət gətirmişəm. Allahdan qorxun və mənə itaət edin!

69.

İsa Məsihin, fəvqəltəbii qüdrətə sahib olaraq möcüzələr etməsi və ölümləri dirildməsi qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Mark 4:41..... Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»

Mark 6:47-52.....48. O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsinə İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi... 50. «Cəsəətli olun, Mənəm...»

Yəhya 11:14-44....32. Məryəm İsanın olduğu yere gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi» 44. Ölü də bayıra çıxdı.

Al-i İmran 3:45-49.....45. İsa əl-Məsihdirdi ki... 49. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldı və Allahın iznilə ölümləri dirildirdi. Əgər mö'minsinizsə, bunda bir dəlil vardır.

Maide 5:110.....Mənim iznimlə ölümləri dirildirdin.

70.

İsa Məsih, bütün insanlardan istədiyi iman və itaəti gözləməsi qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Matta 23:10..... Kimsə sizə "rəhbər" deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdirdi.

Yəhya 14:15, 21 & 23-24.....15. Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. 21. Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm». 23. İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər 24. Məni sevməyənsə sözlərimə riayət etməz.

Al-i İmrân 3:49-55.....49. (İsa)... 50. sizə Rəbbiniz tərəfindən bir mö'cüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! 55. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərdim.

Zuhuruf 43:61 & 63.....61. (İsanın zühuru)... Bu, doğru yoldur! 63. İsa... dedi: "Həqiqətən, mən sizə hikmət gətirmişəm. Allahdan qorxun və mənə itaət edin!

71.

İsanın "Məsih" (Məsh edilmiş şəxs) olduğu qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Matta 26:63-64.....63. Allahın Oğlu Məsih Sənsənmi? 64. İsa da ona dedi: «Sənin dediyin kimidir.»

Yəhya 1:41.... Sonra o, ilk öncə qardaşı şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir.

Yəhya 4:25-26.....25. Qadın Ona dedi: «Bilirəm ki, "Məsih" deyilən məsh olunmuş şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26. İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».

Al-i İmrân 3:45.....Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.

Nisa 4:157 & 171.....157. Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi... 171. Məryəm oğlu İsa əl-Məsih... bir söz və Onun tərəfindən olan bir ruhdur.

72.

İsa Məsihin, Allahın Kəlamı olduğu qəbul edilirmi? (Logos / Kəlamullah)

Bibliya Bəli / Bəli Quarani

Yəhya 1:1-4 & 14.....1. Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2. O, başlanğıcda Allahla birlikdə idi. 3. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 14. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını Atadan gələn vahid Oğulun ehtişamını gördük.

Vəhy 19:13-16.....13. O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. 16. Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».

Al-i İmrân 3:39....."Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən... müjdə verir".

Al-i İmrân 3:45.....Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir...

73.

İsa Məsih doğulmadan əvvəl Allahın əzəli və əbədi Kəlamı olduğu qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 9:6.....Çünkü bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.

Mika 5:2.....Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yehuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün israil üzərində Hökmdar səndən çıxacaq. Onun nəslə çox qədimlərə, Zamanın başlanğıcına gedir».

Yəhya 8:58.....İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».

İbraniyəlilər 13:8.....İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.

Vəhy 1:4-8.....1. Bu, İsa Məsihin vəhyidir. 4. Var Olan, Var Olmuş və Gəlməli Olandan, 8. Külli-ixtiyar Rəbb Allah deyir: «Alfa və Omeqab Mənəm!».

Al-i İmrân 3:59.....Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu.

74.

Allahın Əzəli Sözü olan İsa Məsih bir bakiredən doğularaq Tanrı-İnsan şəklini aldığı qəbul edilirmi? (Kenosis / Hulul)

Bibliya Bəli / Xeyir Quarani

Matta 1:22-23.....22. Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi... 23. «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını immanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.

Filipililər 2:5-7.....5. Məsih İsa... 7. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb..

Kolosselilər 1:13-17.....13. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 15. Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur.

Maide 5:17....."Allah Məryəm oğlu Məsihdür", - deyənlər, şübhəsiz ki, kafir oldular.

75.

İsa Məsihin Allah olduğu qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 5:17-18.....17. Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18. Bundan sonra Yəhudi başçıları daha da söylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız şənbe gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.

Yəhya 10:25-33.....25. İsa... 28. Mən onlara əbədi həyat verirəm. 33. Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik».

Yəhya 20:28.....Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.

Kolosselilər 2:9.....Çünki Allahın tam bütövlüyü bədəcə Məsihdə yaşayır.

Nisa 4:171....İsa əl-Məsih ancaq Allahın peyğəmbəri...

Maide 5:72.....Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular.

Zuhruf 43:59.....O (Məryəm oğlu İsa) ancaq ne'mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibret) etdiyimiz bir bəndədir.

76.

İsa Məsihin, dünyanın "Yaradıcısı" olduğu qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Kolosselilər 1:13-17....13. Oğlunun... 16. göylərdə və yerdə olan, görünən və görünməyən hər şey - taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. 17 Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.

İbranilər 1:2.....Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.

Maide 5:75.....Məsih ancaq bir peyğəmbərdir.

Zuhruf 43:57.....O (Məryəm oğlu İsa) ancaq ne'mət verdiyimiz... bir bəndədir.

77.

İsa Məsih, Allah ilə insanlar arasında tək (yegâne) Vasitəçi olduğu qəbul edilirmi?

Bibliya **Bəli / Xeyir** Quarani

Yəhya 14:6.....İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.

Həvarilərin İşləri 4:10-12.....10. Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 12. Ondan başqa heç kimdə xilas yoxdur.

1 Timotey 2:5.....bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, insan olan Məsih İsadır.

Bakara 2:48.....Qorxun o gündən ki... heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın...
Zümr 39:44.....Bütün şəfaət yalnız Allaha məxsusdur.

78.

İsa Məsih, Allahın Oğlu olaraq qəbul edilirmi?

Bibliya **Bəli / Xeyir** Quarani

Yeşaya 7:14.....Buna görə də Xudavənd Özü size işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.

Yeşaya 9:6....Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, onun adı Qüdrətli Allah...

Matta 16:16.....Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».

Mark 14:61-62.....61. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» 62. İsa on dedi. «Mənəm!

Luka 1:31-32.....31. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq.

Yəhya 1:29-34.....29. Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: 34. Mən də görüb "Allahın Oğlu budur" deyə şəhadət etmişəm».

Tevbe 9:30.....xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", dedilər... Allah onları öldürsün!

Zuhruf 43:81.....De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!

Cin 72:3.....O Özünə nə bir zövce götürmüşdür, nə də bir uşaq!

79.

Müqəddəs Kitablarda, "Tanrının Oğlu" temrini, fiziki və cinsi mənadımı istifadə olunur?

Bibliya Xeyir / Bəli Quarani

Luka 1:30-35.....30. Mələk ona dedi: «Qorxma, Məryəm... 31. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək 35. Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.

En'am 6:101.....Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur.

Furkan 25:2.....Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur.

Cin 72:3.....O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!

80.

Həqiqətən insanlar İsa Məsihə səcdə etmişdirlərmi və İsa Məsih, Özünə edilən səcdəni qəbul etmişdirmi?

Bibliya Bəli / Xeyir Quarani

Matta 28:1-11.....9. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılıaraq Ona səcdə qıldılar. 10. İsa onlara dedi: «Qorxmayın!»

Yəhya 9:35-39.....38. O.. «ya Rəbb, iman edirəm» dedi və İsayə səcdə etdi. 39. İsa... qoy görməyənler görsün.

Yəhya 20:26-29.....26. İsa... imansız olma, imanlı ol!» 28 Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. 29. İsa... «Sən Məni gördüyün üçün mü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»

Filipililər 2:10-11....10. göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 11. və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

Maide 5:116.....Xatırla ki, o zaman Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüze tanrı bilin!" demişdin? "deyəcək:" Sən pak və müqəddəssən!

81.

İsa Məsih, günahları əfv edə bilərmidi?

Bibliya **Bəli / Xeyir** Quarani

Mark 2:5-7 & 10-11.....5. İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». 7. «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»

Luka 5:20..... İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı»

Həvarilərin İşləri 10:43 & 13:38.....10:43. Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır». 13:38. Bununla da, ey qardaşlar, bilin ki, bu insan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq.

1 Yəhya 2:12.....Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.

Al-i İmrân 3:135.....Axı günahları Allahdan başqa kim bağışlaya bilər?

82.

Ölümün və cəhənnəmin açarlarının İsa Məsihin əlində olduğu qəbul edilirmi?

Bibliya **Bəli / Xeyir** Quarani

Vəhy 1:12-18.....12. Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu gördüm. Onun başı, saçları yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi; O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, 18. Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölümlər diyarının açarları Məndədir.

Maide 5:17, 75, 116 & 118.....17. "Allah Məryəm oğlu Məsihdür", - deyənlər, şübhəsiz ki, kafir oldular. 75. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. 116. İsa... Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. 118. Sən yenilməz qüvvət... sahibsən.
Zuhruf 43:59.....O (Məryəm oğlu İsa) ancaq ne'mət (peyğəmbərlik) verdiyimiz və İsrail oğullarına nüsxə etdiyimiz bir bəndədir.

83.

İsa Məsihin, dünyanın "Xilaskârı" olduğu qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 43:11 & 14....11. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. 14. Rəbb belə deyir: «Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm, Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq.
Luka 2:11....Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.

Yəhya 4:42....Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskar Budur».

Tite 1:4....Ata Allahdan və Xilaskarımız Məsih İsadən lütfə və sülh olsun!

Tite 3:6....Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki...

1 Yəhya 4:14....Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi.

Nisa 4:171....Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri...

84.

Əbədi həyatı əldə etmənin yegənə yolu İsa Məsihi "Rəbb" və "Xilaskar olaraq qəbul etməkməi?"

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 3:18 & 36....18. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, 36. Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək.

Yəhya 14:6....İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz..

Həvarilərin İşləri 4:10-12....10. Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 12. Ondən başqa heç kimdə xilas yoxdur

Al-i İmrân 3:19 & 85....19. Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. 85. Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

85.

İsa Məsihin qanı insanların günahları üçün axıtılan (tökülən) tek kəffarə qurbanı olaraq qəbul edilirmiy?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 53:5-6 & 12.....5. Bizim üsyankarlığımıza görə onun bədəni dəşildi, gər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. 6. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. 12. Çünki o, canını fəda etdi, üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü...

Yəhya 1:29.....Yəhya İsanın.. görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur.

1 Korinflilər 15:3-4....3. Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü.. 4. dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi.

En'am 6:164.....Heç bir günahkar başqasının günahını daşımaz.

86.

Müqəddəs Kitablarda, Məsihin (İsanın) öldürüləcəyi peyğəmbərlər tərəfindən bəyan edilmişdirmiy?

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 53:6-9.....6. Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. 8. Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəslə haqqında kim düşünə bilər? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı. 9. Qəbri pis adamların yanında quruldu, dövlətli adamın yanında dəfn olundu.

Daniel 9:26.....Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq...

Al-i İmran 3:55....Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırırım...

Meryem 19:30-33.....30. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. 33. Doğulduğum gün də, öləcəyim gün də...

87.

İsa Məsih, Özünün Yəhudilər tərəfindən öldürüləcəyini açıqca bəyan etmişdirmi?

Bibliya Bəli / Xeyir Quarani

Matta 16:21-28.....21. Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahnilər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» 23. Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».

Yəhya 10:11 & 15.....11. Yaxşı çoban Mənəm, 15. Mən quzular uğrunda canımı qurban verirəm.

Qeyd: Quranda, İsa Məsihin yəhudilər tərəfindən öldürüləcəyindən dair bir ayə yoxdur.

88.

İsa Məsihin xaçdaki fiziki ölümü və ölümdən dirilməsi qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Matta 27:50....İsa yenə uca səslə qışqıraraq ruhunu tapşırdı.

Mark 15:37.....İsa uca səslə qışqıraraq son nəfəsini verdi.

Luka 24:46.....İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölümlər arasından dirilməlidir.

Yəhya 19:30... İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.

1 Korinflilər 15:4.....dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi.

Nisa 4:157....."Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şək-şübhe içərisindədirlər. Onların buna dair heç bir mə'lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.

89.

İsa Məsihin bu gündə yaşadığı və yenidən gələcəyi qəbul edilirmi?

Bibliya Bəli / Bəli Quarani

Yəhya 14:3.....Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanına götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.

Vəhy 2:25.....ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.

Vəhy 22:12.....İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm.

Vəhy 22:20.....O Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!

Al-i İmran 3:55.....Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırırım..

Nisa 4:157-158.....157. Məryəm oğlu İsa... 158. Allah onu Öz dərgahına qaldırmışdır.

Zuhruf 43:61.....(İsanın zühuru) qiyamət saati üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

90.

Məhəmmədin əvvəlki peyğəmbərlər tərəfindən, özünün peyğəmbər olacağına bağlı, Müqəddəs Kitablarda ayələr varmı?

Bibliya Xeyir / Bəli Quarani

Matta 24:1111. Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq.

Yəhya 5:31.....Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.

2 Korinflilər 13:1.....Bu, yanınıza üçüncü gelişim olacaq. «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin».

A'raf 7:157.....O kəslər ki, əllərindəki Tövrətdə və İncildə yazılmış gördükləri rəsula-ümmi peyğəmbərə tabe olurlar.

Saf 61:6.....İsa... Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövrəti təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm!"

91.

Allahın sözlərini insanlara çatdırması üçün Məhəmmədin savadlı bir Yəhudi olması lazım deyildimi?

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 4:21-22....21. İsa... dedi: 22. Çünki xilas Yahudilerdendir.

Romalılar 3:1-2.....1. Bəs Yəhudi olmağın nə üstünlüyü var? 2. Hər cəhətdən böyük üstünlüyü var.

Romalılar 9:4.....bu, İsraililərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəəd ibadəti və vədlər onlara məxsusdur.

A'raf 7:157-158.....157. O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsul-ümmi peyğəmbərə tabe olurlar. 158. və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"

Şura 42:52.....Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin.

92.

Məhəmmədin özünün bir peyğəmbər olduğunu söyləməsi, əsaslı bir sübutmu?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 5:31.....Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.

1 Korinflilər 14:32-33.....32. Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33. Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır.

Müqəddəslərin bütün cəmiyyətlərində belədir.

2 Korinflilər 13:1.....Bu, yanınıza üçüncü gəlişim olacaq. «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin».

Rad 13:43.....(Ya Rəsulum!) Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin şahid olması yeter!"

Fetih 48:28.....Onu (İslamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!

93.

Məhəmmədin gətirdiyi xəbər, İsa Məsihin və digər peyğəmbərlərin verdiyi Müjdə ilə uyğunlaşır mı?

Bibliya Xeyir / Bəli Quarani

Yeşaya 8:20..... Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.

1 Korinflilər 14:32-34.....32. Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33. Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.

Şuara 26:192-197.....196. Həqiqətən, o (Qur'anın) əvvəlkilərin kitablarından mövcuddur. 197.

Məgər İsrail övladı alimlərinin bilmələri onlar üçün bir dəlil (sübut) deyilmi?

Fussilet 41:43.....(Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir.

Şurâ 42:15.....Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur.

94.

Peyğəmbərliyin təsdiq olunması üçün Məhəmməd, İsa Məsihin və peyğəmbərlərin etdiyi kimi möcüzələr etmişdirmi?

Bibliya Xeyir / Xeyir Quarani

Yəhya 5:36.....Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər - indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib.

Yəhya 14:11.....Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.

En'am 6:37..... dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö'cüzə endirilməli deyildimi?" De: "Allah mö'cüzə endirməyə qadirdir.

Yunus 10:20.....Müşriklər: "Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir mö'cüzə nazil ediləydi!" - deyirlər. Onlara belə cavab ver: "Qeyb ancaq Allaha məxsusdur.

Ankebut 29:50.....Mən isə sadəcə olaraq açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

95.

İsa Məsihin və peyğəmbərlərin etdiyi kimi, Məhəmməd də gələcəkdən xəbər vermişdirmi?

Bibliya Xeyir / Xeyir Quarani

Qanunun Təkrarı 18:22.....Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur.

1 Şamuel 9:9.....Əvvəllər israildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərtilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar.

Yeşaya 41:22.....Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin..

En'âm 6:50.....De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm..

Ahkaf 46:9.....Mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

96.

İbrahimin Allahını təmsil edən həqiqi bir peyğəmbər müşriklərin Kəbədəki qara daşı öpüb ərəblərin saxta tanrılarını izzətləndirirmiy?

Bibliya Xeyir / Bəli Quarani

Çıxış 20:2-5.....2. Allahın Rəbb Mənəm. 3 Məndən başqa allahların olmasın. 5. Belə Geylərə səcdə qıllaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham.

1 Krallar 19:18.....Ancaq Mən israildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi - yeddi min adamı saxlamışam».

2 Korinflilər 6:16-17.....16. Allahın məbədi ilə bütlərin sazişi ola bilərmiy? 17. «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm».

Bakara 2:158.....Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kə'bəni) həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur.

Qeyd: Hadisələrə görə Məhəmməd Kəbədəki qara daşı öpmüştür: Bukhari 2: 667, 673, 675-680.

97.

Məhəmməd özünün adi bir insan olaraq, öz günahlarının bağışlanması üçün, tövbə edərək Allahdan mərhəmət istəməsinə ehtiyacı vardı?

Bibliya Bəli / Bəli Quarani

Süleymanın Məsəlləri 20:9.... Kim deyər ki, qəlbimi təmizləmişəm, günahımı silmişəm?

Vaiz 7:20.... Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, yalnız yaxşılıq edib heç bir günah etməsin.

Matta 3:2 & 8.... 2 Tövbə edin! Çünki Səməvi Padşahlıq yaxınlaşıb. 8 İndi isə tövbəyə layiq bəhrə verin.

Həvarilərin İşləri 17:30.... Allah... indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir.

Nisa 4:106.... Allahdan bağışlanmaq dilə!

Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

Yusuf 12:53.... Mən özümü təmizə çıxartmıram.

Rəbbimin rəhm etdiyi kiməsə istisna olmaqla, nəfs pis işlər görməyi (şəhvətə uymağı) əmr edir.

Mu'min 40:55.... Ya Peyğəmbər!... günahının bağışlanmasını dilə.

Muhammad 47:19.... Öz günahlarının... bağışlanmasını dilə.

98.

Məhəmməd, ən son və ən böyük peyğəmbər olaraq qəbul edilirmi?

Bibliya Xeyir / Bəli Quarani

Vahiy 1:1, 8 & 17.... 1. Bu kitab İsa Məsihin vəhidir 8. Var olan, Var olmuş və Gəlməli olan Külli-ixtiyar Rəbb Allah deyir: «Alfa və Omega Mənəm!» 17. «Qorxma! Birinci və Sonuncu diri Olan, Mənəm!»

Vahiy 22:13, 16, & 20.... 13. Alfa və Omega, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!» 16. «Mən Davudun Kökü və Nəsl, parlaq Dan Ulduzuyam». 20. Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!

Ahzab 33:40.... Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur.

Fatih 48:28.... Onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edir!

İnsan və Günah Haqqında

99.

Adəm və Həvva günah etdikləri üçün cənnətdən qovulduqları zaman, artıq insanların Tanrının hökmündən xilas olmaları üçün, bir xilasa ehtiyac olduqları qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yaradılış 2:15-16....15. Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 16. Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsiniz.

Romalılar 5:12....Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm. bütün insanlara yayıldı, çünki hamı günah etdi.

Bakara 2:37....Adəm rəbbindən kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi.

100.

İnsanların anadan olan vaxt günahlı olduqlarına bağlı ayələr varmı? (Asli Günah)

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 64:6....Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, şər əməllərimiz bizi külək tək sovurub-aparır.

Yeremya 10:23....Ya Rəbb... insanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil.

Yeremya 13:23....Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış siz də yaxşılıq edə bilməzsiniz.

Yeremya 17:9....İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər?

Romalılar 3:23....Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub...

Taha 20:121-122....121. (Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri görüldü. 122. Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi, tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.

101.

Bütün insanlar (peyğəmbərlər daxil olmaqla), təbii olaraq günah edərlərmi? (İsa Məsih, istisna olmaqla).

Bibliya Bəli / Bəli Quarani

1. Padişahlar 8:46.....Əgər onlar önündə günah etsələr - çünki günah etməyən insan yoxdur.

Əyyub 9:20.....Mən günahsız olsam belə, dilim mənə ittiham edər, Kamil olsam belə, mənə təqsirkar çıxarar.

Zəbur 130:3.....Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?

Süleymanın Mesəlləri 20:9.....Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?

Vaiz 7:20.....Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.

1 Yəhya 1:8.....Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadıriq və daxilimizdə həqiqət yoxdur.

Yusuf 12:53.....Mən özümü təmizə çıxartmıram.. nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər.

Nahl 16:61.....Əgər Allah insanları zülmələri üzündən cəzalandırırsaydı, yer üzündə heç bir canlıni sağ buraxmazdı.

102.

Məryəm, Tanrı tərəfindən ilahi bir gücə sahib olaraq, Tanrının Anası olaraq sayqıya layiqdirmi?

Bibliya Xeyir / Xeyir Quarani

Yeşaya 42:8.....Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.

Yəhya 2:3-5.....3. şərab qurtaranda anası İsayə dedi: «ğərabları qalmadı». 4. İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5. Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».

Al-i İmran 3:64....."Allahdan başqasına ibadət etməyə. Ona şəriq qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyə!"

İsra 17:22-23.....22. Allahla yanaşı başqa tanrı qəbul etmə. 23. Rəbbin yalnız Ona ibadət etməyi... buyurmuşdur.

Zariyat 51:56.....Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

103.

Bir insan günahkâr olaraq ölərsə, onun cəhənnəmə gedməsi təbii bir nəticəmi?

Bibliya Bəli / Bəli Quarani

Yezeke 18:4.....Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.

Luka 12:5.....Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun!

Romalılar 6:23.....Çünkü günahın əvəzi ölümdür,..
Vahy 20:15.....Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.

A'raf 7:41..... Onlar üçün Cəhənnəmdən döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!

Yunus 10:27.....Günah qazananlara günahları qədər cəza verilər. Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!

104.

Allahın gözündə böyük günah-kiçik günah ferqi deyə bir şey varmı? (Səgire)

Bibliya Bəli / Xeyir Quarani

Matta 5:18-19....18. Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. 19. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.

Matta 12:36.....İnsanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.

1 Korinflilər 5:6.....Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?

Ahzab 33:5.....Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur.

Necm 53:32.....(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətarlar) istisna olmaqla, böyük günahlardan və rezil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.

105.

Oğrunun əlinin kəsilməsi doğrudurmu?

Bibliya Xeyir / Bəli Quarani

Çıxış 22:1-4.....1. Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin 4. Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlinde diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin.

Süleymanın Məsəlləri 6:30-31....30. Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz. 31. Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir.

Luka 6:36.....Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.

Maide 5:38.....Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah... hikmət sahibidir!

106.

Bir mö'min özünü qorumaq üçün yalan danışmış ya da hiylə edə bilərmi? (Təqiyə və Kitman)

Bibliya Xeyir / Bəli Quarani

Süleymanın Məsəlləri 6:16-17.....6. Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir: 17. Təkəbbürlə baxan gözlər; Yalan danışan dil...

Sefanya 3:13.....İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».

Yəhya 8:44.....Siz atanız iblisdənsiniz... yalançıdır və yalanın atasıdır.

Efeslilər 4:25.....Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.

Vəhy 21:8.....bütün yalançıların aqibəti isə od və kükürlə yanan göldə olacaq; bu, ikinci ölümdür»...

Bakara 2:225.....Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz.

Tahrim 66:2.....Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib (qanuni) etmişdir.

107.

Homoseksualizm bir günah olaraq qəbul edilərək, qadağan olunmuşdurmu?

Bibliya Bəli / Bəli Quarani

Levililər 20:13.....Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrenc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baıdır.

Romalılar 1:27.....eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.

A'raf 7:80-81.....80. Lutu da... demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? 81. Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlırsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!"

Neml 27:54-55.....54. (Lut)... çirkin işləmi məşğul olursunuz? 55. Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınanı (üstünəmi) gedırsiniz?

108.

Abort (uşaqsaldırma) ve Adam öldürmək günah olaraq qəbul edilərək, qadağan olunmuşdurmu?

Bibliya Bəli / Bəli Quarani

Yaradılış 9:6-7.....6. Kim insan qanı töksə, Onun da qanınsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb. 7. Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın».

Çıxış 20:13.....Qətl etmə.

Çıxış 21:12.....Adam vurub öldürən şəxs öldürülməlidir.

Süleymanın Məsəlləri 6:16-17.....16. Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir: 17. Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər...

Maide 5:32....hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur.

İsra 17:31.....Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Onları öldürmək, həqiqətən, böyük günahdır!

109.

Günahın cəzası, yaxşı işlər edvrək silinə bilərmı? (Əməllər)

Bibliya Xeyir / Bəli Quarani

Romalılar 3:24-25.....24. və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. 25. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.

Qalatyalılar 3:11.....Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». **Yaqub 2:10 & 12.....**10. Çünki kim Qanunun hamısına riayət edərək birində bədrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur. 12. Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.

Hud 11:114.....yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.

Ankebut 29:7.....İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.

Xilas Olmaq Haqqında

110.

Bir insan Xristian və ya Müsəlman olaraq doğmuş oluyormu?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 1:12-13.....12. adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13. Allahdan doğuldu.

Yəhya 3:5.....İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz

1 Peter 1:23.....Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.

Kafirun 109:6.....Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!"

111.

Bir insanın xilas olması, onun öz yaxşı əməllərinə bağlıdır mı? (Savab)

Bibliya Xeyir / Bəli Quarani

Efeslilər 2:8-9.....8. Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. 9. Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəniq yerinə yetirirəm». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir.

Titə 3:4-6.....5. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdi 6. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki...

Hud 11:114.....Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.

Ankebut 29:7.....İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.

112.

İnsanların xilas olunmaları üçün, Tanrının qaydası hər zaman bir fidyə və ya qurban qanınına bağlıdır?

Bibliya Bəli / Xeyir Quarani

Levililər 17:11.....çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.

İbranilər 9:12 & 22.....12. təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satın alınmanı təmin etdi. 22. Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.

Bakara 2:48.....Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənilib əzabdan xilas olması üçün) fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!

Hac 22:36-37.....36. Sizin üçün bu qurbanlarda... 37. Onların nə eti, nə də qanı, əlbəttə, Allaha çatmaz.

113.

Tanrının təmin etdiyi xilas yalnız iman vasitəsiylə, lütfəmi qəbul etmək mümkündür?

Bibliya Bəli / Xeyir Quarani

Romalılar 3:28.....Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.

Efeslilər 2:8.....Çünki iman vasitəsilə, lütfə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.

Titə 3:4-6.....5. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdi 6. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki...

En'am 6:164....."Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz.

İsra 17:15.....Heç bir günahkar başqasının günahını daşımaz.

114.

Bir insanın əbədi həyatı əldə etməsi üçün, ilk növbədə Məsihin Müjdəsini eşidərək, Onu Rəbb və Xilaskâr olaraq qəbul etməsi lazımdır mı?

Bibliya Bəli / Xeyir Quarani

Romalılar 10:9-17.....9. əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölümlər arasından diriltiyinə ürəkdən inansan, xilas olacaqsan. 10. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur 13. Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». 14. Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? 15. Göndərilməsələr, necə vəz edəcəklər? 17. Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.

Bakara 2:119.....Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar sendən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!"

115.

Əbədi həyatı əldə etmənin tek yolu, İsa Məsihin Rəbb və Xilaskar olduğuna iman etmək olduğu, qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 11:25...İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayacaqdır.

Yəhya 14:6.....İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.

Yəhya 17:3.....Əbədi həyat da budur ki, Səni yeganə həqiqi Allahı və göndərdiyini İsa Məsihi tanısınlar.

Al-i İmran 3:19 & 85.....19. Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. 85. Kim islamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

116.

Günümüzün mö'minləri vəftiz olmalıdırlarmı?

Bibliya Bəli / Xeyir Quarani

Matta 28:19-20.....19. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; 20. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».

Mark 16:15-16.....15. İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin. 16. iman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.

Həvarilərin İşləri 2:38.....Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.

Həvarilərin İşləri 22:16.....İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.

Qeyd: Quranda vəftiz ilə əlaqədar heç bir ayə yoxdur.

117.

Günümüzün kişi mö'minləri sünnet olmalıdırlarmı?

Bibliya Xeyir / Bəli Quarani

1 Korinflilər 7:18-20.....18. Əgər bir nəfər sünətli olaraq çağırış aldısı, sünnet olunmanı aradan qaldırmasın. Digəri isə sünətsiz olaraq çağırış aldısı, qoy sünnet olunmasın. 19. Sünətlilik də, sünətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir. 20. Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. **Qalatiyalılar 5:2.....**Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət...

Nahl 16:123.....İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik.

Qeyd: Hədislər də bunu dəstəkləyir: Baxın. Buxari 1252, al-Bari 6: 388; və Muslim 4: 2370.

118.

"Müqəddəs olun!" deyə ayələrin var olduğu və "müqəddəsliyə" nail olmadan heç kimin cənnətə girməyəcəyinə bağlı şərt varmı?

Bibliya Bəli / Xeyir Quarani

Levililər 11:44.....Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm.

1 Korinflilər 3:17.....Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.

İbranilər 12:10 & 14.....10. Amma Allah Onun müqəddəsliyinə ortağ olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir. 14. müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.

1 Peter 1:15.....siz də bütün həyat tərzinizdə müqəddəs olun.

Vəhy 22:10-11.....10. vaxt yaxındır. 11. Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».

Qeyd: Quranda, "müqəddəs olun" deyə əmr edən bir ayə yoxdur.

119.

İnsanlar adaz iradələri ilə və qərarları ilə, Tanrının uşaqları ola bilərlərmi?

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 1:12.....Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.

Romalılar 8:14.....Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.

Qalatiyalılar 3:26.....Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.

İbraniyəlilər 12:5-6.....5. «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. 6. Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər».

Maide 5:18.....Yahudilər və Hıristiyanlar; "Biz Allah'ın oğulları və sevgililəriyiz." dedilər. De ki: "O halde niçin günahlarınızdan ötürü (Allah) size azabediyor?" Hayır, siz de... birer insansınız.

Qeyd: Xristianlıqda bu suala iki fərqli cavab var. Arminiusçular "Bəli", Calvinistlər "Xeyir" deyirlər.

120.

İnsanların taleyi əvvəlcədən müəyyən edilmişmi? (Tale və Qismət)

Bibliya Xeyir / Bəli Quarani

Qanunun Təkrarı 30:19.....Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.

Yeşua 24:15.....Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın».

Tevbe 9:51....."Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz.

Kasas 28:68.....Onların heç bir ixtiyarı yoxdur.

Ahzab 33:36 & 38.....36. Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö'min kişiyyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. 38. Allahın əmri əzəli hökmdür!

Qeyd: Xristianlıqda bu suala iki fərqli cavab var. Arminiusçular "Xeyir", Calvinistlər "Bəli" deyirlər.

121.

İnsanların cənnətə ya da cəhənnəmə getməsi, onların yaxşı və pis əməllərinin tərəzidə ölçülməyinəmi bağlıdır?

Bibliya Xeyir / Bəli Quarani

Efeslilər 2:8-9.....8. Çünki iman vasitəsilə, lütfle xilas oldunuz. 9. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.

Titə 3:4-5.....4. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman 5. bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yeni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.

A'raf 7:8-9..... 8. Tərəziləri ağır gələnler nicat tapanlardır! 9. yüngül gələnler isə... zərər...
Mü'minun 23:102-103.....102. Məhz tərəziləri ağır gələnler nicat taparlar. 103. Tərəziləri yüngül gələnler isə özlərinə ziyan edənlərdir.

122.

İnsanların cənnətə gedə bilmələri üçün, ölmədən əvvəl yenidən doğulması lazımmı?

Bibliya Bəli / Xeyir Quarani

Yəhya 1:12-13.....12. Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.

Yəhya 3:3-7.....3. İsa... bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz»... 5. bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.

2 Korinflilər 5:17.....Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.

1 Peter 1:23.....Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.

1 Yəhya 4:7 & 5:1.....7. Sevən hər kəs də Allahdan doğulub və Allahu tanıyır. 1. İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub.

Qeyd: Quranda yenidən doğuş deyə bir anlayış yoxdur.

123.

Allah bütün həqiqi Xristianlara əbədi həyat veririmi?

Bibliya Bəli / Bəli Quarani

Yəhya 3:36 & 5:24.....36. Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.
Yəhya 10:27-28.....27. Quzularım səsimi eşidir... 28. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
1 Yəhya 5:13.....Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.

Al-i İmrân 3:55, 113-115.....55. "Ya İsa... Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərem. 113. Kitab əhli içərisində düzgün bir camaat vardır... 114. xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. 115. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz.
Mâide 5:47 & 69.....47. İncil əhli Allahın onda nazil etdiyi ilə hökm etsin. 69. heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!

Gələcək Şeylər Haqqında

124.

Müqəddəs Kitablarda "peyğəmbər" (nəbiy) sözü "gələcəkdə olacaqları əvvəlcüdən bildiren adam" mənasındadırımı?

Bibliya Bəli / Xeyir Quarani

1 Şamuel 9:9.....Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyirdilər: «Gəl gürücünün yanına gedək». O vaxt peyğəmbərləri gürücü adlandırırdılar.
Vəhy 19:10.....Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».

A'raf 7:188..... Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tedarük edərdim...
Ahkaf 46:9.....Mənimlə və sizinlə nə edəcəyini bilmirəm.

125.

Müqəddəs Kitablarda, dünyanın son günləri haqqında ətraflı məlumat verirlərmi? (Gayb Haber)

Bibliya **Bəli / Xeyir** Quarani

Matta 24:3.....İsa... şagirdlər... dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»

Vəhy 1:1.....İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün Qorunmuş olan çağırılanlara salam!

En'âm 6:50....."Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm.

Ahkaf 46:9.....Mənimlə və sizinlə nə edəcəyini bilmirəm.

Qeyd: Müqəddəs Kitabda 600-dən çox dəqiq peyğəmbərlik ayəsi varkən, Quranda bunun kimi ayələr yoxdur.

126.

Müqəddəs Kitablarda, son günlərdə dünyaya gələcək olan şeytani bir dünya hökmdarı haqqında peyğəmbərlik ayələri varmıdır? (Məsih Karşıt olan / Məhdi)

Bibliya **Bəli / Xeyir** Quarani

Matta 24:21-26.....21. Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 23. O zaman əgər kimsə sizə desə ki, "bax, Məsih buradadır" yaxud da "oradadır", inanmayın. 26. Ona görə sizə "bax, O çöldədir" desələr də, çıxmayın. "Bax, O daxili otaqlardadır" desələr də, inanmayın.

2 Saloniklilər 2:7-9.....8. Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. 9. Bu qanunsuz adam şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə.

1 Yəhya 2:18.....Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmişiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb.

Vəhy 6:2.....Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var.

Qeyd: Quran-ı Kərimdə Məsih-Karşıtı'nın və ya Mehdi adında bir adamın gələcəyindən bəhs edilmir.

127.

Müqəddəs Kitablara görə, hər insan Axirət Günündə Allaha hesab verəndə, Allah onlar mühakimə edib ya cəhənnəmə ya da cənnətə göndərəcəkmİ?

Bibliya Bəli / Bəli Quarani

İbranilər 9:27.....Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar.

2 Peter 2:9...Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.

Vəhy 20:12.....12. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.

Bakara 2:113..... Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!

Al-i İmran 3:185.... Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.

128.

Hamı bir müddət cəhənnəmdə əzab çəkəcəkmİ?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 5:24.....Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərəne inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.

Romalılar 8:1.....Deməli, indi Məsih İsada olanlaradaheç bir məhkumluq yoxdur.

Al-i İmran 3:185..... Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.

Meryem 19:68-72.....68. Biz onları şeytanlarla birlikdə yığıb məşərə gətirəcək, sonra onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik. 71. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin buyurduğu vacib bir hökmdür. 72. Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!

129.

Bir insan cəhənnəmə getse, onu sonra ordan çıxıb cənnətə getmə mümkünaatı varmı?

Bibliya Xeyir / Bəli Quarani

Matta 25:41 & 46.....41. O zaman solundakılara deyəcək: "Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! 46. Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».

Luka 16:19-26.....24. mən bu alov içində əzab çəkirəm. 26. Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər.

En'am 6:128....."Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!"

Meryem 19:68-72.....71. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. 72. Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!

130.

Dirilmə günündə, insanların ət, sümük və qandan olan bir fiziki bədənini olacaqmı?

Bibliya Xeyir / Bəli Quarani

1 Korinflilər 15:35-50.....35. Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənle gələcəklər?». 42. Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz.

Bakara 2:25 & 259.....25. Onlardan ötrü orada pak (olan) zövcələr də var. Onlar (mə'minlər) orada əbədi qalacaqlar. 259. gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətə örtürük...

Vakia 56:35-37.....35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür yaradacağıq! 36. Onları bakirə qızlar... 37. Sağ tərəf sahibləri üçündür onlar!

Nebe 78:33....Sinələri yenice qabarmış (dolmuş, tumurcuqlanmış) həmyaşd qızlar.

131.

**Cənnətdə, cinsi əlaqələr və evlənmə olacaqmı?
(Hurilər)**

Bibliya Xeyir / Bəli Quarani

Matta 22:30.....Ona görə ki ölümlər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklərə kimi olurlar.

1 Korinflilər 15:35-50.....35. Lakin bir nəfər belə deyə bilər: «Ölümlər necə diriləcək? Onlar nə cür bədənə gələcəklər?» 50. Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.

Tur 52:20.....Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

Rahman 55:56, 70 & 72.....56. Orada (o cənnətlərdə) gözlərini dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins toxunmamış qadınlar vardır. 70. Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. 72. Çadırlarda gözlərini dikmiş hurilər vardır.

132.

Cahanşümül kilsə Məsihin Gəlini olaraq qəbul edilirmi?

Bibliya Bəli / Xeyir Quarani

Efeslilər 5:23-32.....26. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 28. Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 32. Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.

Vəhy 19:7-9.....7. Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; 9. Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yəne də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir»

Vəhy 22:17.....Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.

Qeyd: Quranda, nə kilsədən nə də Məsihin gəlininə bəhs edilir.

Dünyəvi Həyat Haqqında

133.

Tanrı bugün mö'minlərin şəriət altında yaşamaqlarını istəyirmi?

Bibliya Keyir / Bəli Quarani

Romalılar 3:20 & 28, 6:14, 10:4.....20. Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur. 28. Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. 14. Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız. 4. Məsih Qanununun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.

Qalatiyalılar 3:25.....Amma iman gəldiyinə görə biz artıq mürebbinin əli altında deyilik.

Qalatiyalılar 5:1.....azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durunivə yenidən köləlik boyunduruğuna tabe olmayın.

Maide 5:48.....Sizin hər biriniz üçün bir şəriət və bir yol tə'yin etdik.

Casiye 45:18..... (Ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik.

134.

Mö'minlərin şərab içmələri qadağandırmı?

Bibliya Keyir / Bəli Quarani

Luka 7:34.....Beşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: "Bu qarınqulu və əyyaş adama baxın! Vergi yığanlara və günahkarlara dost oldu!"

Yehya 2:1-11.....2. İsa... 3 şərab qurtaranda 9. Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. 10. Hər kəs əvvəlcə əla şərabı çox içiləndən sonra isə adi şərabı...

1 Timotey 5:23.....Yalnız su içməkdən vaz keç; mədəne və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç.

Bakara 2:219.....Səndən içki... haqqında sual edənlərə söylə: "böyük günah... vardır."

Maide 5:91.....İçki... Artıq bu işə son qoyacaqsınızmı?

135.

Mö'minlər üçün donuz eti haramdır mı?

Bibliya Xeyir / Bəli Quarani

Həvarilərin İşləri 10:10-15.....13. Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm». 15. Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».

1 Korinflilər 6:12.....«Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.

1 Korinflilər 10:25.....Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin.

Kolosselilər 2:16.....Buna görə qoy heç kim yemək- içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya gənbə gününə görə sizi mühakimə etməsin.

Bakara 2:173.....O (Allah) sizə... donuz etini... haram etmişdir.

En'am 6:145....murdar olduqları üçün, donuz eti... haram..

Nahl 16:115.....Allah sizə ancaq... donuz etini... haram buyurmuşdur.

136.

Tanrı bugünlərdə mö'minlərin oruc tutmasını onlardan gözləyirmi?

Bibliya Bəli / Bəli Quarani

Yoel 2:12.....Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla Bütün qəlbinizlə Mənə dönün.

Matta 6:16.....Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin.

Mark 2:19-20.....19. İsa... 20 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.

Bakara 2:183 & 187.....183. Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi... 185. Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! 187. Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız.

137.

Tanrı, insanların oruc tutanda ya da dua edəndə, bunu hamıya açıq bir şəkildə göstərmələrini istəyirmi?

Bibliya Xeyir / Bəli Quarani

Matta 6:7....Dua edəndə bütperəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.

Matta 6:16....Oruc tutduğunuz zaman Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı gören Atan sənə mükafatlandıracaq.

Nisa 4:103....namazı (öz qaydasınca) qılın! Çünki namaz mö'minlərə belli vaxtlarda fərz (vacib) edilmişdir.

Cuma 62:9....Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın.

Qeyd: Hədisə görə, camaatla edilən namaz əldə edilən dualardan 25 qat daha təsirlidir (Buxhari 11:620).

138.

Allah, insanların hər il otuz gün ərzində gündüz oruc tutmalarını və gecələri çox yeyib içmələrini istəyirmi? (Ramazan)

Bibliya Xeyir / Bəli Quarani

Yeşaya 58:6....Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi?

Matta 6:18....Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı gören Atan sənə mükafatlandıracaq.

Bakara 2:183-185....183. Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! 185. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran (Qur'an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər oruc tutmalıdırlar.

139.

Allah imanlıların ondalıq və zəkat verməsini gözləyirmi?

Bibliya Bəli / Bəli Quarani

Malaki 3:8.....İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. "Səndən nəyi oğurlayırıq?" deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız.

Matt 6:3.....Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin.

Matta 19:21....İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq».

Bakara 2:177.....malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən... doğru olanlardır.

Tevbe 9:103.....(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al.

140.

Allah, insanların əzbərlənmiş duaları gündə beş dəfə təkrarlayaraq eyni vaxtlarda eşitmək istəyirmi? (Namaz)

Bibliya Xeyir / Bəli Quarani

Matta 6:7.....Dua edəndə bütpərəstlər kimi boş boğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.

Yəhya 4:24.....Allah ruhdur və Ona ibadət edənlər ruhdadır və həqiqətdə ibadət etməlidir».

Nisa 4:103.....namazı (öz qaydasınca) qılın! Çünki namaz mö'minlərə belli vaxtlarda fərz (vacib) edilmişdir.

Hüd 11:114.....Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə'ni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə'ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə'zi saatlarında (axşam və gecə vaxtı) qıl.

İsra 17:78.....Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl.

141.

Tanrı mö'minlərin, həyatlarında heç olmazsa bir dəfə müqəddəs bir yerdə həccə getmələrini istəyirmi? (Həcc)

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 4:19-24.....21. İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 24. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir.»

Bakara 2:196.....Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin...

Hac 22:26-31.....26. Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər... üçün. 27. İnsanları həccə çağır ki... 29. həcc əməllərini yerinə yetirsinlər... qədim evi (Kə'bəni) təvaf etsinlər!

142.

Allah hələdə insanların hər il heyvanları kəsmələrini istəyirmi? (Qurban)

Bibliya Xeyir / Bəli Quarani

Zəbur 51:16-17.....16. Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, 17. Allaha məqbul olan qurban sınımış ruhdur, Sən sınıan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!.

İbranilər 9:12 & 26.....12. təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yere birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. 26. O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi.

1 Peter 3:18.....Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi, sizi Allahın hüzuruna gətirsin.

Bakara 2:196.....(sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın.

Hac 22:33-37.....Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə Allahın adını çəksinlər.

Kevser 108:2.....Rəbbin üçün namaz qıl və qurban kəs!

143.

Əgər bir Müsəlmanın, Müqəddəs Kitab haqqında bir sualı varsa, o sualı bir Xristian ya da Yəhudi inancında olan birinə soruşa bilərmi?

Bibliya Bəli / Bəli Quarani

Həvarilərin İşləri 17:11.....Veriyadakı Yəhudilərsə Salondə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar.

1 Peter 3:15.....Lakin Məsihic Rəbb kimi üreyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun.

Yunus 10:94.....Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl kitab (Tövrat) oxuyanlardan soruş.

Nahl 16:43.....Əgər bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!

Enbiya 21:7.....Ancaq kişilər (göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!

144.

Əgər bir mö'minin Müqəddəs Kitablarda haqqında onu narahat edən bir sualı varsa və əgər o sualın cavabı onun xoşuna gəlməyəcəkse, o sualı heç soruşmamaq doğru bir davranış olarmı?

Bibliya Xeyir / Bəli Quarani

1 Yəhya 4:1.....Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onlarısınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb.

Bakara 2:108.....Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.

Maide 5:101.....Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın.

145.

Allahın vəhyi xaricində, insanların ənənəvi sözlərinə və şərhlərinə etibar etmək olarmı? (Hədislər)

Bibliya Xeyir / Bəli Quarani

Romalılar 3:4.....Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərinde haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən».

Qeyd: Çox Müsəlman hədislərin lazımlı olduğu qənaətindədirlər. Hədislər arasında ən etibarlı sayılanlar: Muhammad al-Buxhari (ö. 870); Səhih Muslim (ö. 875); Əbu Davud (ö. 775) & İbn Macə (ö. 886); Əbu Cəfər Təbəri (ö. 923); İbn Hisham (ö. 833); İbn İshaq (ö. 768) və əl-Tirmidhi (ö. 892). Bunların hamısı Muhammad'ın ölümündən sonra (ö. 632) yaşamışlar və nəsilən nəsilə şifahi ənənə olaraq əldən ələ keçmişdir. Buxhari xüsusilə, ən etibarlı və ən tez-tez hədis köçürülmüş adamdır və həyatında, dərhal dərhal 300,000 hədis toplayabilmişdir; Halbuki bu hədislərin səhih olaraq qəbul etdiyi sayı ancaq 3,700 sayılar. Yeni üzə 98 qədərini etibarsız və ya şişirdilmiş çıxmışdır!

146.

Tanrı, mö'minlərin birlikdə ibadət etmələrini və inanclarını yaymalarını onlardan gözləyirmi?

Bibliya Bəli / Bəli Quarani

Matta 28:18-20.....İsa... 19. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;

2 Korinflilər 5:18.....O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi.

1 Peter 3:15....Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun.

Tevbe 9:33.....Müşriklərin xoşuna gəlməyə də, onu (islami) bütün dinlərin fəvqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!

Nahl 16:125.....İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) də'vət et, onlarla ən gözəl surətdə mübahisə et.

147.

Müqəddəs Kitablarda mö'minlərin, fərqli və zidd olan məzhəb, təriqət və dəstə qruplarına bölünmələri həvəsləndirilməyi?

Bibliya Xeyir / Xeyir Quarani

1 Korinflilər 1:10.....Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin.

1 Korinflilər 3:3.....Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqançlıq və münaqişəvərsə, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürürsünüzü?

Al-i İmran 3:103.....Hamılıqla Allahın ipinə (dininə, Qur'ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! siz bir-birinizə düşmən ikən... qardaş oldunuz.

En'am 6:159.....Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur.

148.

Müqəddəs Kitablarda, insanların bu dünyadakı həyatda sevincli və xoşbəxt olmalarına bağlı ayələr varmı?

Bibliya Bəli / Xeyir Quarani

Qanunun Təkrarı 12:18.....Allahınız Rəbbin hüsurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız.

Zəbur 32:11.....Ey salehlər... Rəbbə görə sevinin!

Matta 5:12.....Sevinin və şadlanın!

Romalılar 14:17.....Allahın Padşahlığı yeməkiçməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.

Qalatiyalılar 5:22.....Müqəddəs Ruhun səmərəsi iş budur: məhəbbət, sülh, səbir, xeyirxahlıq...

Filipililər 3:1.....qardaşlarım, Rəbdə sevinin!

Filipililər 4:4.....Rəbdə həmişə sevinin!

Zuhruf 43:70.....Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"

Qeyd: Kur'an'da insanların dünyevi həyatı haqqında sevinç və neşə ilə ilgili pek çox ayət yoxdur; bu kelimələr əsasən cənnət üçün istifadə olunur.

149.

Allahın insanlara fiziki şəfə verməsiylə əlaqədar ayələr varmı?

Bibliya **Bəli / Xeyir** Quarani

Çıxış 15:26.....Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm».

Zəbur 103:2-3.....2. Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: 3. Bütün xəstəliklərinə şəfa verən.

Yeşaya 53:5.....Onun yaraları ilə biz şəfa tapdıq.

Matta 4:23....İsa... hər cür naxoşluğa şəfa verirdi.

Həvarilərin İşləri 5:15-16.....15. öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. 16. Onların hamısı şəfa tapardı.

1 Korinflilər 12:28 & 30.....28. habelə şəfa ənamlarını... verdi. 30. Hamının şəfa ənamları varmı?

Qeyd: Kur'an'ın kapsadığı tarixi süreç içində fiziki sifa ilə ilgili heçbir nümunə yoxdur.

150.

Mö'minlərin ibadətiylə əlaqədar musiqi, rəqs və ilahilərin istifadə olundasını həvəsləndirən ayələr varmı?

Bibliya **Bəli / Xeyir** Quarani

Qanunun Təkrarı 31:19 & 30..... 19. indi özünüz üçün bu ilahini yazın və israil övladlarına öyrədin. 30. Musa bu ilahini axıracan oxudu ki, bütün israil camaatı ilahinin sözlərini eşitsin.

Zəbur 100:1.....Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!

Zəbur 150:1-6.....3. Sazla, tütəklə Ona həmd edin!

Efeslilər 5:19.....Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalib-oxuyun.

Kolosselilər 3:16..... Allaha minnətdar ola-ola nəğmə oxuyun.

Yaqub 5:13.....Şadlanan varmı? Qoy ilahi oxusun.

Qeyd: Müqəddəs Kitabda musiqi, rəqs və ilahilər haqqında 450-dən çox ayə var, amma Quranda buna bənzər heç bir nümunə yoxdur.

151.

Allahın əsas məqsədi bir kişinin birdən artıq qadınla evləməsidirmi?

Bibliya Xeyir / Bəli Quarani

Yaradılış 2:24.....kişi öz at-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq.

Qanunun Təkrarı 17:17.....Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan döner. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.

Matta 19:4.....İsa... «Oxumamısınız ki, Yaradan başlanğıcdan "onları kişi və qadın olaraq yaratdı"».

1 Korinflilər 7:1-4.....2. əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun.

1 Timotey 3:2.....Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadıq, ayıq, ağıllıkamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır.

Nisa 4:3.....sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!

Ahzab 33:28 & 50-52.....28. Ya Peyğəmbər! zövcələrinə belə de... 50. Peyğəmbərə bağıslayan hər hansı bir mö'min qadını - digər mö'minlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik... Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). 51. Onlardan (zövcələrindən) istədiyini tə'xirə salar, istədiyini də öz yanına ala bilərsən... sənə heç bir günah gəlməz.

152.

Əgər bir kişi birdən artıq qadınla evlənərsə, onların hamısına eyni şəkildə rəftar etməsi mümkündürmü?

Bibliya Xeyir / Xeyir Quarani

Qanunun Təkrarı 21:15....Əgər bir kişinin iki arvadı varsa, birini sevib digərini sevmirsə...

Nehemya 13:26.....İsrail padşahı Süleyman buna görə günaha batmadımı?... lakin yadelli qadınlar onu belə, günaha saldılar.

Nisa 4:129.....Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız.

153.

Müvəqqəti evlənmə halaldırmı? (Müt'ə)

Bibliya Xeyir / Bəli Quarani

Malaki 2:16.....İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.

1 Korinflilər 7:10 & 27.....10. Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın. 27. Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma.

Nisa 4:24.....Sahib olduğunuz (cariyələr)... evlənmək üçün sizə halal edildi. İstifadə (müt'ə) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz.

Ahzab 33:21 & 28.....21. Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnekdir! 28. Ya Peyğəmbər! zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə boşayım!

154.

Müqəddəs Kitablarda zövcələr öz ərləri tərəfindən cinsi obyekt olaraq görünürlərmi?

Bibliya Xeyir / Bəli Quarani

1 Peter 3:7.....Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıklarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.

Efeslilər 5:25.....Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.

Bakara 2:223.....(Ey mö'minlər!) Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! İman gətirənlərə müjdə ver!

Al-i İmran 3:14.....Qadınlar... mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.

Qeyd: Ayrınca Hədisə baxın: Bukhari 6:51.

155.

Evli bir kişinin, qız kölələr alaraq onlarla yatması halaldırımı?

Bibliya Xeyir / Bəli Quarani

1 Salnamələr 4:3-6.....3. Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın, 4-5. hər biriniz Allahı tanımayan bütperəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin, 6. heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq.

1 Korinflilər 7:23.....Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın.

Mu'minun 23:5-6.....5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; 6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.

Ma'aric 70:29-30.....29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər); 30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar.

156.

Qadınların evdən kənarında olanda bir örtük örtmələri məcburidirmi?

Bibliya Xeyir / Bəli Quarani

1 Korinflilər 11:15.....qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib.

Qalatiyalılar 5:1.....Məsih azad olduğumuz üçün bizi azad etdi. Ona görə də möhkəm duruni və yenidən köləlik boyunduruğuna tabe olmayın.

Nur 24:30-31.....30. Müminlərə söyle: 'Gözlerini (harama baxmaktan) sakınsınlar... Süslerini göstermesinlər... 31. Baş örtülərini yakalarının üzerine koy(up boyunlarını ört)sünler. Süslerini kimseye göstermesinlər. Yalnız kocalarına...

Ahzab 33:59.....Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, örtüklərini örtünlər.

157.

Müqəddəs Kitablarda kişilərin və qadınların hüquqları eynidirmi?

Bibliya Bəli / Xeyir Quarani

2 Salnamələr 19:7.....indi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur»...

Romalılar 2:11....Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.

Qalatiyalılar 2:6 & 28.....6. Allah insanlara tərəfkeşlik etməz. 28. Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur.

Yaqub 2:9.....Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz.

Bakara 2:228 & 282.....228. Ancaq kişilər onlardan bir dərəcə üstüdürlər. 282. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir.

Nisa 4:176.....Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiye (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”.

158.

Ərinin zövcəsini döyməsinə icazə verilmirmi?

Bibliya Xeyir / Bəli Quarani

Efeslilər 5:25-29.....25. Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 28. Ərlər də eyni şəkildə arvadlarını öz bədənleri kimi sevməlidirlər. Arvadını sevensi özünü sevir.

1 Peter 3:7.....Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın.

Bakara 2:36 & 223.....36. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək enin! 223. İstədiyiniz vaxtda öz tarlanıza gəlin!

Nisa 4:34.....(Ey kişilər!) Özbaşınalığı etmələrinə qorxduğunuz qadınlara nəsihət edin, onlardan yatağınızı ayırın və döyün!

159.

Bir Xristian va ya Məsəlman, başqa inancdan (dindən) olan biriylə evləne bilərmiz?

Bibliya Xeyir / Bəli Quarani

Qanunun Təkrarı 7:1-3.....1. bir çox milləti. 2. Onlarla əhd bağlamayın 3. Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın.
1 Korinflilər 7:27-39..... 27. Arvadın yoxdursa, özünə arvad axtarma. 28. Amma evlənməyin günah deyil. 39. Arvad əri sağ ikən onaibağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə,ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır.
2 Korinflilər 6:14 & 17.....14. imansızlarla eyni boyunduruğa girməyin 17. Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir.

Maide 5:5.....Mö'minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır.

160.

Boşanmaq üçün icazə verilən tək səbəb zinadirmi?

Bibliya Xeyir / Bəli Quarani

Matta 19:4-11.....4. İsa... 9. Cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənen kəs zina edir». 10. Şagirdləri İsayə dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır». 11. Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər.

Bakara 2:229 & 232.....229. (Ric'i) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq gərəkdir. 232. Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşıluqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın!
Tahrim 66:5.....Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr... dul qadınlar və bakirə qızlar versin!

161.

Hər mö'min Xristiyanın İsa kimi, hər mö'min Müsəlmanın da Məhəmməd kimi olması onun əsas məqsəddirmi?

Bibliya Bəli / Bəli Quranı

Luka 6:40.....Öğrenci öğretmənin üstünüdür, deyildir, ama təlimini tamamlayan her öğrenci öğretmənin kimi olacaqdır.

Yəhya 14:15 & 24.....15. Əgər Məni sevirsinizsə, əməllərimə riayət edəcəksiniz. 24. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür.

Al-i İmran 3:31....."Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.

Nisa 4:80.....Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.

Ahzab 33:21..... Allahın Rəsulu... gözəl örnekdir!

Zukhruf 43:61 & 63.....61. (İsanın zühuru)... Mənə tabe olun. Bu, doğru yoldur! 63. İsa açıq-aşkar mö'cüzələrlə gəldiyi zaman dedi: Allahdan qorxun və mənə itaət edin!

Düşmənlər və Cihad Haqqında

162.

Müqəddəs Kitablarda, əsas məqsəd bir dini digər dinlərə zorakılıqla daha üstün edərək onlara hâkim olmaqdır?

Bibliya Xeyir / Bəli Quranı

Luka 17:20-21.....20. İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. 21. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».

Romalılar 14:17.....Allahın Padşahlığı... Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.

Tevbe 9:33.....(İslamı) bütün dinlərin fəvqində (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!

Saf 61:9.....onu (İslamı) bütün dinlərdən üstün etmək üçün... (Qur'an) və haqq dinlə göndərən Odur!

163.

Dində, məcburiyyət və ya zorakılıq vardırımı?

Bibliya Xeyir / Xeyir Quarani

2 Timotey 2:24.....Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır.

Filimon 14.....istədim ki, etdiyən yaxşılıq məcburi deyil, könüllü olsun.

1 Peter 5:2.....Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin.

Bakara 2:256.....Dində məcburiyyət (zorakılıq) yoxdur.

Al-i İmrân 3:20.....Əgər təslim olarlarsa (islami qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərlərsə, sənın vəzifən ancaq (haqqı) təbliğ etməkdir.

Kaf 50:45.....(Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən.

Gasiye 88:21-22.....21. Sən ancaq öyüd-nəsihət verənsən! 22. Sən onların üzərində hakim deyilsən!

164.

Tanrı bugünkü mö'minləri, öz dinləri hâkim olana qədər digər dində olanlara qarşı müharibə və cihad etmək üçün cürətləndirirmi? (Cihad)

Bibliya Xeyir / Bəli Quarani

Romalılar 12:17-21.....17. Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. 18. imkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.

İbranilər 12:14.....Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.

Bakara 2:191-193 & 216.....191. Onları harada görsəniz öldürün. 193. din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun. 216. Döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi.

Tevbe 9:29.....Kitab əhlindən... və haqq dini (islami) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

165.

Əgər bir adam ana dinini dəyişdirərsə, onun öldürülməsi lazımdırımı? (İrtidat)

Bibliya Xeyir / Bəli Quarani

İbraniilər 6:4-6.....Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş, 5. Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda 6. imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər.

İbraniilər 10:26-30.....26. Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır 30. Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyıırıq.

Nisa 4:89.....Əgər onlardan üz çevirsələr, onları harada görsəniz, tutub öldürün.

Qeyd: Bu hədislər dindən dönmüş birinin öldürülməsini dəstəkləməkdədir: Baxın. Bukhari 9:84:57; Bukhari 4:56: 808; Bukhari 9:84:58.

166.

Bir mö'min bəzən öz həyat yoldaşı, ailə və dostlarına qarşı müharibə etmək məcburiyyətində ola bilərmi?

Bibliya Xeyir / Bəli Quarani

1 Korinflilər 7:13-16.....13 Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın. 14. Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur.

Mucadile 58:22.....Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən.

Teğabun 64:14-15.....14. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. 15. Həqiqətən... oğul-uşağınız (sizin üçün) ancaq bir imtahanıdır.

167.

Allah bugünkü mö'minlərdən, öz vicdanlarının əleyhinə olduğu halda digər dinlərdəki insanları öldürmələrini istəyirmi?

Bibliya Xeyir / Bəli Quarani

Həvarilərin İşləri 24:16.....Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram.
1 Timotey 1:5.....Bu əmrin məqsədi pak ürekdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.

Bakara 2:216.....Döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bə'zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə'zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.

Enfal 8:17.....(Ey mö'minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. Atdığıın zaman sən atmadın, Allah atdı. Allah bununla mö'minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi.

168.

Digər inandakı imanlılarla mübahisə və müharibə etmək yaxşı bir şey olaraq qəbul edilirmi?

Bibliya Xeyir / Bəli Quarani

Qalatiyalılar 5:19-21....19. Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar... 20. düşmənçilik, münafişə... 21. xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
Yaquub 4:1 & 8.....1. çəkişmələrin kökü.. Bədənlərinizin.. ehtiraslarınızdan deyilmi? 8. Ey günahkarlar...

Təbve 9:41.....(Ey mö'minlər!) Ağırılı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!

Ankebut 29:6.....Cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər).

Saf 61:11.....Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

169.

İslamiyyəti təbliğ etmək üçün Məhəmmədin başlatdığı dini müharibələr Allah tərəfindən təsdiq edilmişdirmi?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 18:36.....İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil».

Qeyd: Qeyd: Muhammad'ın başlatdığı döyüşlər:

1. Bədir: (March 624) Al-i İmran 3:13 & 123 Ənfal 8: 5-19 & 41-44. 2. Uhud: (March 625) Al-i İmran 3: 121-122, 140 & 165-172. 3. Xəndək: (627) Əhzab 33: 9-12 & 25-27. 4. Hudeybiyə: (March 628) Fəth 48: 1-3 & 22-27. 5. Muta: (629) Bəqərə 2: 191-193. 6. Huneyn: (630) Tövbə 9: 25-27. 7. Təbuk: (630) Tövbə 9: 38-40, 42-52, 65-66, 81-83, 86-87, 90, 93, 117. 8. Mekka: (630) Tövbə 9:12; Qəsəs 28:85; Saf 61:13 & Nəsr 110: 1-3.

170.

Müqəddəs Kitablarda, əhli kitabın mö'minlərinə qarşı müharibə etmək əmr edilirmiyə?

Bibliya Xeyir / Bəli Quarani

Romalılar 12:18.....İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.

1 Peter 3:13-17.....13. Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər? 14. Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin. 16. Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar.

Tevbe 9:29.....Kitab əhlindən Allaha... və haqq dini (islami) qəbul etməyənlərlə zəlif vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

Ahzab 33:26.....Allah kitab əhlindən onlara kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.

171.

Müqəddəs Kitablarda, bugünkü mö'minləri müharibə və cihad üçün cürətləndirirmiş? (Cihad)

Bibliya Xeyir / Bəli Quarani

Efeslilər 6:12.....Çünkü mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökəmlərinə, səmadakı ruhani şər qüvvələrə qarşıdır.

1 Timotey 2:2.....Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.

Nisa 4:76-77.....76. İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. 77. qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın!" - dedilər. Onlara söylə: "Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir.

172.

Bugünkü mö'minləri, başqa dinə mənsub olanlardan onların mallarını oğurlayaraq, onları soymağa cürətləndirən ayələr varmı?

Bibliya Xeyir / Bəli Quarani

Yaradılış 14:23.....23. sənin nə bir ipini, nə də bir çarıq başını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım.

Çıxış 20:15 & 17.....15. Oğurluq etmə. 17. Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə - heç bir şeyinə tamah salma».

Efeslilər 4:27-28.....27. İblisə yer verməyin. 28. Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.

Enfal 8:1 & 41.....1. De: "Qənimətlər Allahın və Peyğəmbərinindir. 41. bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin... Allah hər şeyə qadirdir!

173.

Bugünkü mö'minlər üçün, düşmənlərə dəhşət vermək və onlara qarşı əzazil olmağa icazə verən ayələr varmı?

Bibliya Xeyir / Bəli Quarani

Yeremya 22:3.....Rəbb belə deyir: "Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın.

Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.

Matta 5:44.....Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.

2 Timotey 2:23-26.....24. Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. 25. Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir.

A'raf 7:4.....Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə (yatarkən), yaxud günün günorta çağı (istirahət edərkən) gəldi.

Enfal 8:67.....Heç bir peyğəmbərə yer üzündə öldürməyəne qədər əsirləri özünə mal etmək yaramaz.

174.

Bugünkü mö'minlərin, intiqam almaları doğrudurmu? (Gözə göz, dişə diş / Qisas)

Bibliya Xeyir / Bəli Quarani

Matta 5:39.....Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.

Romalılar 12:19-21.....19. Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». 20. Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver.». 21. Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.

Bakara 2:194.....Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmmim ölçüdə həddi aşın (cavab verin).

Şura 42:40-41.....40. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edən) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. 41. Zülmə mə'ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz.

175.

Müqəddəs Allah, günahkar insan öz əliylə intiqam almasını və başqasını cəzalandırmasını istəyirmi?

Bibliya Xeyir / Bəli Quarani

Qanunun Təkrarı 32:35-36....35. Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. 36. Rəbb Öz xalqını mühakimə edəcək.

Romalılar 2:1.....Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyən halda özün də həmin işləri görürsən.

Romalılar 12:14 & 17.....14. Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. 17. Heç kimə pislük əvəzinə pislük etməyin.

Bakara 2:178.....Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu).

Maide 5:45.....Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır.

176.

Müqəddəs Allah, mö'minlərin öz düşmənlərinə lənət etmələri üçün, onları cürətləndirirmi?

Bibliya Xeyir / Bəli Quarani

Luka 6:27.....Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin.

Yaqub 3:10.....Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.

Bakara 2:159.....doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lə'nətinə düşər olar və bütün lə'nət edə bilənlər də onlara lə'nət oxuyar.

Al-i İmrân 3:61....."Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə'nət etməsini diləyək!"

177.

Yəhudilər, Allah tərəfindən lənətlənmiş bir xalq olaraq hesab olunurmu?

Bibliya Xeyir / Bəli Quarani

Saylar 22:6 & 12.....6. Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. 12. Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır».

Yeremya 31:37.....Rəbb belə deyir: «Əgər yuxarıda göylər ölçülə bilsə, aşağıda yerin təməlləri üzə çıxarıla bilsə, Mən də onda bütün etdikləri işlərdən ötrü bütün İsrail nəslini rədd edəərəm» Rəbb belə bəyan edir.

Yəhya 4:22.....İsa... Çünki xilas Yəhudilərdəndir.

Romalılar 11:1-2.....1. Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! 2. Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi.

Nisa 5:13 & 64.....13. Sonra əhdlərini pozduqları üçün onları lə'nətlədik və ürəklərini sərtləşdirdik. 64. Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə'nəte gəldilər.

178.

Müharibə etmək istəyənlər, müharibə etmək istəməyənlərdən daha yaxşı hesab olurnurlarmı?

Bibliya Xeyir / Bəli Quarani

1 Şamuel 30:22-25.....23. Amma Davud onlara belə dedi: «Xeyr, qardaşlarım! Rəbbin bizə verdiyi şeylərlə belə etməyəcəksiniz. Bizi qoruyan Rəbdir və üstümüze gələn basqınçıları O bizə təslim etdi. 24. döyüşə gedənin payı nə qədərdirsə, yüklərin yanında qalanın da payı o qədər olacaq, bərabər bölünəcək».

Nisa 4:95.....Zərəər çəkmədən əyləşən mö'minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e'tibarilə üstün tutdu.

Tevbe 9:20.....İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir.

179.

Müqəddəs Kitablarda, müharibə və cihad etmək istəməyənlərə, cəhənnəm vəd edip, cihad edənlərin ölən kimi cənnətə gedəcəklərini vəd edərək, insanları cihad üçün cürətləndirən ayələr varmı?

Bibliya Xeyir / Bəli Quranı

Yaqub 1:20.....Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.

Yaqub 4:2 & 8.....2. adam öldürürsünüz. 8. Ey günahkarlar, əllərinizi paklayın!

Enfal 8:16.....Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşməne arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir.

Fatih 48:16....."Siz çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verir. Yox, əgər əvvəldə olduğu kimi üz çevirənsəniz, sizə ağırlı-acılı bir əzab verir".

Tarixi Hadisələr Haqqında

180.

Allah dünyanı yaratdıqdan sonra, insanlara nümunə olsun deyə yeddinci gün istirahət etdimi? (Şənbə günü / Şəbbat)

Bibliya Bəli / Xeyir Quranı

Çıxış 20:8-11.....8. Şənbə gününü yadda saxlayıb təqdis et. 9. Altı gün çalışıb bütün işlərini gör. 10. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.

İbranilər 4:4 & 9.....4. Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi». 9. Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.

Kaf 50:38.....And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

181.

Tanrı insanları öz surətində və bənzərindəmi yaratdı?

Bibliya Bəli / Xeyir Quarani

Yaradılış 1:27.....Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.

1 Korinflilər 11:7-9.....7. Beləliklə, kişiye Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 8. Çünki kişi qadıncan yox, qadın kişidən yarandı. 9. Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı.

Nisa 4:28.....Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsən, çünki insan zəif yaradılmışdır.

İbrahim 14:34.....Həqiqətən, insan çox zalım, həm də çox nankordur.

Şura 42:11.....(Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da çiftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur.

Asr 103:2.....İnsan ziyan içindədir?

182.

Allah Adəm və Həvvanı bağdan qovduğu zaman artıq kişi və qadın arasında düşmanlıq olacağını demişdirmi?

Bibliya Xeyir / Bəli Quarani

Yaradılış 3:13-15.....13 Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan mənə yoldan çıxartdı, mən də yedim». 15. Mən sənə ilə qadın arasına, Sənə balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənə başından vuracaq, sən də onu dabanından sancacaqsan».

A'raf 7:24.....(Allah) buyurdu: "Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır".

Taha 20:123.....(Allah Adəmə və Həvvaya) belə buyurdu: "Bir-birinizə düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin.

183.

Daşqında, Nuhun bir oğlu boğulduqdan sonra, Nuhun gəmisini Cudi dağındamı dayandı?

Bibliya Xeyir / Bəli Quarani

Yaradılış 6:7:7, 8:4 & 10:1.....7:7 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 8:4 Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. 10:1 Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.

1 Peter 3:20.....Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı.

Hud 11:42-44.....42. Nuh (gəmidən) aralı olan oğlunu (Kən'anı) haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" 43. (Oğlu ona)... "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar"... Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. 44. Su çəkildi. Gəmi Cudi dağı üzərində oturdu.

184.

Tanrı, bütün bərəkətlərin İsmail vasitəsiylə deyil, xüsusən İbrahimin oğlu İshaq tərəfindən gələcəyini demişdirmi?

Bibliya Bəli / Xeyir Quarani

Yaradılış 16:11-12.....11.İsmail... 12. O, insanlar arasında vəhşi eşşək kimi olacaq..

Yaradılış 17:18-19.....18. Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» 19. Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəslə ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. 21. Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam».

Nisa 4:163.....vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa... Biz Davuda da Zəburu verdik.

Meryem 19:54.....İsmaili də yada sal! O öz və'dinə sadıq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.

185.

Həzrəti İbrahim Məkkəyə gedərək orada Tanrıya qurban təqdim etdimi?

Bibliya Xeyir / Bəli Quarani

1. Ur'dan (Tek. 11:31; Elc. İş. 7: 2-4) 2. Haran'a (Tek. 12: 1-4; Elc. İş. 7: 4) 3. Şam'a (Tek. 15: 2). 4. Şekem'ə (Tek. 12: 6, 7). 5. Bethel'e. (Tek. 12: 8). 6. Misir'ə. (Tek. 12: 9-20). 7. Bethel'e. (Tek. 13: 1-9) 8. Hebron'a. (Tek. 13: 10-18) 9. Dan'a. (Tek. 14: 1-14) 10. Hobah'a. (Tek. 14:15, 16). 11. Salem'de. (Tek. 14: 17-21). 12. Cenub'a. (Tek. 15: 1-21; 17: 1-27, Tek. 16) 13. Gerar'a. (Tek. 20: 1-18). 14. Beersheba'ya. (Tek. 21: 1-34). 15. Moriah'ya. (Tek. 22: 1-18). 16. Hebron'a. (Tek. 23: 1-20).

Hac 22:26....Yadına sal ki, bir zaman İbrahimə Kə'bənin yerini bildirib...

Qeyd: Kitab-ı Müqəddəsə görə İbrahim Məkkəyə heç getməmişdir. İbrahimin səfərləri müəyyən yerlərdən keçmişdir və Hebron'da 175 yaşındaykən ölmüşdür.

186.

İbrahim Tanrıya qanuni olan oğlu İshaqı qurban etməyə hazır idi?

Bibliya Bəli / Xeyir Quarani

Yaradılış 22:1-13....2. Allah dedi: «Sevdiyini yeganə oğlunu - İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et».

Saffat 37:100-107....102. (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görə bilərsən!" 103. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona böyük bir qurbanlıq. 105. Artıq sən rö'yanın düzgünlüyünü. (Allah tərəfindən olduğunu) təsdiq etdin!" 106. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. 107. (Habilin qurbanlıq qoçunu) əvəz verdik.

Qeyd: Quranda, İbrahim hansı oğulunu qurban edəcəkdə göstərilir.

187.

İbrahimin oğlu İsmail, peyğəmbər hesab olunurmu?

Bibliya Xeyir / Bəli Quarani

Yaradılış 16:7-15.....8. Həcər... 11. Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, Bir oğul doğacaqsan. Onun adını İsmail qoyarsan... 12. O, insanlar arasında vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq..

Qalatiyalılar 4:22-31.....22. İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu. 31. Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.

Nisa 4:163.....Biz İbrahimə, İsmailə, İshaqa, Yə'quba və onun övladlarına, İsayə, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.

Meryem 19:54.....İsmaili də yada sal! O öz və'dinə sadıq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.

188.

Bütlərə sitayiş etmədiyi üçün, alova atılan İbrahim idimi?

Bibliya Xeyir / Bəli Quarani

Daniel 3:19-20.....19. O zaman Navuxodonosor bərk qəzəbləndi və Şadraka, Meşaka, Aved-Neqoya qarşı siması dəyişdi. O əmr etdi ki, sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırsınlar. 20. Ordusunun ən güclü əsgərlərinə əmr etdi ki, Şadrakın, Meşakın və Aved-Neqonun əl-qolunu bağlayıb onları odla qızmış sobaya atsınlar.

Enbiya 21:51-71.....62. "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular. 66. "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? 68. belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!" 69. Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! - deyə buyurduq.

Qeyd: Müqəddəs Kitaba görə, bütlərə tapınmadı üçün atəşə atılmış olan İbrahim deyildi; Sadra, iş və Abed-nego atəşə atılmışdır.

189.

Musa Tanrının izzətini görmək istədiyi zaman, Tanrı ona Onu (Tanrını) arxa tərəfini, insan şəklində görməsinə icazə verdimi?

Bibliya Bəli / Xeyir Quarani

Çıxış 33:18-23.....18. Musa dedi: «İzzətini mənə göstər». 20. Sonra O davam etdi: «Özümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz». 21. Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur. 22. İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm. 23. Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, amma üzümü görməyəcəksən».

A'raf 7:143..... Musa tə'yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa:) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi.

190.

Haman, Firov və Musa ilə eyni dövrdəmi yaşadı?

Bibliya Xeyir / Bəli Quarani

Çıxış 2:9-10.....9. Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi. 10. Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum».

Ankebut 29:39.....Biz Qarunu da, Fir'onu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi.

Qeyd: Qurana görə, Haman, Musanın dövrü (e.ə. 1445 - 1410) içində yaşamışdır; ancaq Kitab-ı Müqəddəsə görə Haman kraliçə Eşteri və Kral Ahaşveroş'un zamanında (e.ə. 486 - 465) yaşamışdır. Yəni, Haman, Musadan min il sonra yaşamışdır!

191.

Tanrı, Pasxa Bayramını İsrail övladlarının Misirdən xilasını və ilk doğulan uşaqların ölüm mələyindən xilasını qeyd etmək üçün əbədi bir bayram əmri vermişdirmi?

Bibliya Bəli / Xeyir Quarani

Çıxış 12:1-24.....12. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. 14. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.

Matta 26:17.....İsa... «şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm»».

İsra 17:101.....Musaya doqquz aşkar mö'cüzə verdik.

Neml 27:12.....doqquz mö'cüzədən biri olaraq..

192.

Müharibəyə gedəndə, əsgərlərin necə su içəcəklərini sınamaq üçün, əsgərləri sınayan Talut (Saul) idimi?

Bibliya Xeyir / Bəli Quarani

Hakimlər 7:2-6.....2. Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmərəm. Çünki İsraililər Mənim qarşımda "öz əlimlə özümü qurtardım" deyib öyünəcək. 5. Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstə oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan».

Bakara 2:249-251.....249. Talut qoşunu ilə ayrıldığı zaman dedi: "Allah sizi bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir"! 251. Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi.

Qeyd: Kutasal Kitabda, bu su içmə hadisəni, Şaul ilə əlaqədar deyil, Gideon ilə əlaqədardır. 1 Şamuel kitabında Saul (Talut), Davud və Golyat e.ə. 1010-970 dövründə yaşamışlar; Hakimlər kitabında, bu Gideon və Midyan'daki su içmə hadisəni daha əvvəl e.ə. 1176-1135 illəri arasında reallaşmışdır.

193.

İsa Məsih, Bet-Ləxəm şəhərində bir axurda doğuldu?

Bibliya Bəli / Xeyir Quarani

Mikeya 5:2.....Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yehuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəslə çox qədimlərə, zamanın başlanğıcına gedir».

Matta 2:1-11.....1. İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib dedilər: 2. «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3. Padşah Hirod... Məsihin harada doğulduğunu soruşdu. 5. «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə Yazılıb...»

Meryem 19:23 & 25.....23. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. 25. (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!

194.

İsa Məsihin doğulduğu gün şərqdən Bet-Lexem şəhərinə gedən müdrik adamlar İsanı gören kimi Ona sitayiş ettilərmə?

Bibliya Bəli / Xeyir Quarani

Matta 2:1-11.....1. İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib dedilər: 2. «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 9. Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10. Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11. Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri - qızıl, kündür və mirranı təqdim etdilər.

Qeyd: Quranda bu hadisədən bəhs edilməməkdədir.

195.

Müqəddəs Kitabların içinə Yəhudi əfsanələri tarixi hadisələr olaraq yazılmışdırmı?

Bibliya Xeyir / Bəli Quarani

1 Timotey 1:4.....əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər.

Titə 1:14.....Yəhudi əfsanələrinə və həqiqətdən dönen insanların əmrlərinə qulaq asmasınlar.

2 Peter 1:16.....Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq.

Enfal 8:31.....Ayələrimiz onlara oxunduğu zaman: "Əşitdik... Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir!" - söyləyərlər.

Qeyd: Quranda, Muhammad'din Yəhudi nağılları və əfsanələrini gerçək tarix olaraq köçürdü deyə bir çox ittihamlar var: 6:25, 16:24, 23:83, 25: 4-5, 27:68, 46:17, 68:15, 83:13.

196.

İsa Məsih, uşaq olanda möcüzələr möcüzə etdimi?

Bibliya Xeyir / Bəli Quarani

Luka 3:23.....İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi.

Yehya 2:11.....İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı.

Al-i İmrân 3:49....İsa onlara deyəcək: "Mən, həqiqətən, Rəbbinizdən sizə mö'cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzləyib ona üfürərəm, o da Allahın iznilə quş olar.

Maide 5:110.....Məryəm oğlu İsa! Sənə və anana ne'mətimi yadına sal... sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzləyib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu.

Qeyd: İncildə, İsanın birinci möcüzəsi ancaq 30 yaşındaykən olmuşdur. Quranda İsanın körpə və uşaqılıq ilə əlaqədar möcüzələr isə, Yəhudilərin əfsanə kitablarından qaynaqlanır.

197.

Yeddi adam və bir it, bir mağarada yuxuya qalaraq 309 il sonra oyandıları mı?

Bibliya Xeyir / Bəli Qurani

1 Timotey 4:7.....Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.

2 Timotey 4:4-5.....4. Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.

5. Amma sən hər vəziyyətdə ayıq ol.

Kehf 18:9-26.....9. Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir). 25. Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə bir doqquz il də artırdılar).

Qeyd: Qeyd: Müqəddəs Kitabda belə bir hekayə yoxdur; ancaq bir çox ayələrdə yəhudi nağıllarının rədd edilməsi lazım olduğu deyilməkdədir. Bu Quranda olan nağıl Gregory of Tours'un (538-594) yatan "Yeddi Uykucu" hekayəsindən alınmışdır. Baxın. Wikipedi: "The Seven Sleepers."

198.

Süleyman peyğəmbər müharibəyə hazırlaşanda cinlərdən, insanlardan və quşlardan bir ordu hazırlamışdı mı?

Bibliya Xeyir / Bəli Qurani

Tite 1:14.....Yəhudi əfsanələrinə və həqiqətdən dönen insanların əmlərinə qulaq asmasınlar.

Neml 27:17.....Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.

Qeyd: Müqəddəs Kitabda belə bir hekayə yoxdur; ancaq bir çox ayələrdə yəhudi nağıllarının rədd edilməsi lazım olduğu deyilməkdədir. Süleyman, Səba məlikəsi Belkis, cinlər və quşlarla əlaqədar olan hekayə, MS 2. əsr aid Eşteri II Targum'dan köçürülmüş var.

199.

Yəhudilər, Şənbə gününə itəət etmədikləri üçün, Tanrı onları meymunlara çevirdimi?

Bibliya Xeyir / Bəli Quarani

1 Timotey 1:4.....əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər.

1 Timotey 4:7.....Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.

2 Timotey 4:4-5.....4. Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər. 5. Amma sən hər vəziyyətdə ayıq ol.

Bakara 2:65-66.....65. Biz də onlara: "(Zəlil və) həqir meymunlar olun!" - dedik. 66. Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

Qeyd: Yusuf Əlinin tərcüməsi içində, The Meaning of the Holy Qur'an, bu hekayənin yalnız bir nağıl olduğu qəbul edilmişdir. Baxın. səhifə 34, haşiyyə 79.

200.

Tanrı xüsusən, Fələstin torpaqlarını Yəhudilərə vəd etmişdirmi?

Bibliya Bəli / Bəli Quarani

Yezekel 37:21-25.....21. İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam. 25. Qulum Yaquba verdim, atalarının yaşadıkları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq.

Maide 5:20-21.....20. Musa öz camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan ne'mətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar tə'yin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi. 21. Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa daxil olun.

İsra 17:104.....İsrail oğullarına dedik: "Siz ərazisində sakin olun. Axirət və'dəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı birlikdə gətirəcəyik!"

Əlavə Ayələr

1. Yaradılış 17:7 & 19; Matta 5:18, Matta 24:35; Yəhya 1:1-3; Yəhya 12:48 / Buruc 85:21-22.
2. Məzmur 119:160, 2 Timotey 3:16-17, 2 Peter 1:20-21, 2 Peter 3:15-16 / Bakara 2:4, 53, 87; Al-i İmran 3:119.
3. Romalılar 11:1-2 / Bakara 2:47 & 122.
4. Yəhya 14:11; Yəhya 20:30-31; Həvarilərin İşləri 4:16.
5. Məzmur 12:6-7; Məzmur 89:34; Yeremya 36:23-28; Vəhy 22:18-19 / Yunus 10:64.
6. Qanunun Təkrarı 10:17; 2 Salmələr 20:6; Yəhya 10:35 / Enam 6:34; Hicr 15:9; Kəhf 18:27; Kaf 50:29; Həşr 59:23.
7. Mark 12:24; 1 Peter 1:23 / Cin 72:26-28.
8. Qalatiyalılar 1: 6-8 / Nisa 4:46; Maide 5:41.
9. Məzmur 74:10; Məzmur 94:7-9; Məzmur 103:8 & 17-18 / Taha 20:5 & 51-52; Buruc 85:14 & 22.
10. Yeşaya 14:24 və 27 / Bakara 2:29 & 255; 85:14 & 22 Buruc.
11. Məzmur 111:7-9; Məzmur 119:160; Məzmur 146: 5-6 / Al-i İmran 3:94; Əraf 7:196; Həşr 59:23.
12. Romalılara 3:1-4 / Fussilat 41:27-28.
13. Yeşua 1:8; 1 Timotey 4:13-16; 2 Timotey 2:15 / Bakara 2:4; Al-i İmran 3:79.
14. Yəhya 12:48; Yəhya 14:15, 21 & 23-24; 1 Yəhya 2:24 / Al-i İmran 3:50 & 55; Al-i İmran 3:84 & 119; Zuxruf 43:61 & 63.
15. Qanunun Təkrarı 28:1; Yəhya 14:15 və 21; Yəhya 15:10.
16. Saylar 15:31; Qanunun Təkrarı 28:15; Yeşaya 5:11-13 / Bakara 2:61; Al-i İmran 3:4.
17. Al-i İmran 3:85; Tevbe 9:33; Zuxruf 43:52; Saf 61:9.
18. Yeşaya 8:20 / Al-i İmran 3: 19-20; Kafirun 109:1-6.
19. Yeşaya 8:20; Qalatiyalılar 1:8; 1 Yəhya 4:1-3 / Bakara 2:2; Nisa 4:82.
20. Qalatiyalılar 1:8; 1 Korinflilər 14:32-33 və 37-38 / Bakara 2:2-4; Şu'ara 26:196-197; Fussilat 41:43.

Əlavə Ayələr

21. 1 Korinflilər 14:32-33; Qalatiyalılar 1:8;
2 Saloniklilər 3:6 & 14; 1 Yəhya 1: 7;
Vəhy 22:18.
22. Məzmur 119:86 & 160; Yeşaya 40:8; Matta
5:18; Yəhya 10:35; 1 Peter 1:23.
23. Vəhy 12:9 / Shura 26:192-197; Cin 72:1-14.
24. Mark 2:17 / Əraf 7:184; Tur 52:29; Necm 53: 2-4.
25. Qanunun Təkrarı 4:35; Qanunun Təkrarı 6:4;
Qanunun Təkrarı 32:39; Məzmur 86:10; Yeşaya
43:10; Qiymət 12: 29-32.
26. Yeşaya 46: 9-10 / Kahf 18:45.
27. Matta 28:19; Mark 9:7; Romalılar 9:5 /
Shuara 26:196-197; Ənkəbut 29:46; Shura
42:15; Duhan 44:8.
28. Yeşaya 26:4; Yeremya 23:6; Yəhya 8:23-34 /
Rahman 55:78; Həşr 59:24.
29. Çıxış 15:11; 1 Samuel 6:20; Məzmur 99:9;
İbranilər 12:9-10; 1 Peter 1:15-16; Vəhy 4:8.
30. Məzmur 68:4-5; Yeşaya 64:8; Matta 6:9;
1 Yəhya 2:22-23.
31. Süleymanın Məsəlləri 21:4; Filipililər 2:8;
1 Peter 5:5.
32. Yeşaya 45:21; Luka 1:47; Yəhya 3:17;
1 Timoteyə 1:15.
33. Yaradılış 3:22 / Ənbiya 21:35, 73 və 91.
34. Yaradılış 1:26-27; Matta 3:16-17; Luka 1:35 /
Maide 5: 116.
35. Yəhya 7:18; Yəhya 10:30; Yəhya 14:11;
2 Timotey 2:13; 1 Yəhya 3:5 / Maide 5:117-118.
36. Matta 17:5; Yəhya 12:28 və 30 / Taha 20:133.
37. Yaradılış 1:26; Yeşaya 6:1-8; Matta 5: 8;
Yəhya 5:37; Filipililər 2:5-11; Vəhy 4:1-5;
Vəhy 21:3; Vəhy 22:3-4.
38. Yəhya 12:27-30; Həvarilərin İşləri 2:17.
39. Çıxış 4:22-23; Qanunun Təkrarı 14:1-2;
Romalıları 8:14-18 / Zuxruf 43:16.
40. Huşə 3:1; Yəhya 3:16; Efeslilər 2:4-6;
Vəhy 22:17 / Ən'am 6:141; Tevbe 9: 108;
Shura 42:40; Saf 61:4.

Əlavə Ayələr

41. Yaradılış 1:26; Yəhya 1:12-13; Vəhy 21:1-2; Vəhy 22:17 / Bakara 2:23 və 30; Isra 17:65.
42. Qanunun Təkrarı 10:17; Kolosselilər 3:25; Yaqub 2:9 / Bakara 2:228 & 282; Nisa 4:11.
43. Yeremya 3:22; Yezekeel 18:25; Yezekeel 33:11; Luka 14: 22-23; Yəhya 3:16; 1 Timotey 2:3-4 / Isra 17: 45-46.
44. Habaqquq 1:13; Titə 1: 2; Yaqub 1:17; 1 Yəhya 1:5 / Al-i İmran 3:54; Maide 5:41; Secje 32:17; Ahzab 33:17; Zuxruf 43:36.
45. Yaradılış 3:1; Eşteri 9:25; Süleymanın Məsəlləri 16:30; Efeslilərə 6:11; 2 Yəhya 1:7 / Enfal 8:30; Yunus 10:21.
46. Efeslilərə 5:19-21; 2 Timotey 2:13; Yaqub 1:13 / Maide 5:51.
47. 2 Timotey 2:26; Yaqub 1:13; 1 Peter 5:8 / Nisa 4: 155; Maide 5:13.
48. Qanunun Təkrarı 7:9-10; Qanunun Təkrarı 32:4; İbranilər 10:23; Yaqub 1:13 / Ənkəbut 29:21; Shura 32:49-50; Fetih 48:14; Buruc 85:16.
49. Çıxış 34:14; Matta 4:10; Həvarilərin İşləri 10:25-26 / Ənbiya 21:98; Səba' 34:40-41; Zuxruf 43:20.
50. 2 Timotey 2:13; Titə 2:1 / Əraf 7:11-18; Hicr 15:28-34; Kəhf 18:50-51; Taha 20:116; Sad 38:71-78.
51. Yaradılış 1:1-2; Əyyub 33:4; Yeşaya 48:16; Matta 3:16; 2 Korinflilər 3:17.
52. Yaradılış 2:7; Əyyub 27:3; Luka 1:30-37; Yəhya 4:24; İbranilər 9:14 / Maide 5:116 & 118.
53. Matta 1:19-23 / Meryem 19:17 & 19-24.
54. Mark 3:29; Yəhya 10:35; Yəhya 12:48; 2 Timotey 3:16; 2 Peter 1:20-21; 1 Yəhya 5:16 / Tevbe 9:80.
55. 1 Korinflilər 14:37-38; Efeslilər 6:12; 1 Peter 2:5.
56. Luka 24:49; Həvarilərin İşləri 1-4 & 16-18; Romalılara 8:9.
57. Romalılara 1:11; 1 Saloniklilər 2:8.

Əlavə Ayələr

58. Həvarilərin İşləri 3:5-11; Həvarilərin İşləri 9:33-35; Həvarilərin İşləri 9:36-41; Həvarilərin İşləri 28:8.
59. 1 Korinflilərə 14:11-2 & 26-27; Yəhuda 1:20-21.
60. 2 Peter 2:4.
61. Matta 25:41; 2 Peter 2:4 / Nisa 4:38; A'raf 7:27; Yusuf 12:5.
62. Matta 25:41; 2 Peter 2:4; Vəhy 12:9 / Ahkaf 46:29-31.
63. Matta 8:28-32; Mark 1:25-26; Mark 5:1-13 / Nahl 16:98.
64. Vəhy 12:9 / Isra 17:62-65; Həcc 22:52.
65. Yəhya 16:11; 2 Korinflilərə 11:14; Efeslilərə 6:11-12 / İbrahim 14:22; Nahl 16:100.
66. Luka 1:26-35.
67. 1 Peter 1:18-20 / Bakara 2:87.
68. Matta 24:3 və 25; Luke 2:40 & 52; Luke 5:22; Yəhya 2:24-25.
69. Mark 4:35-41; Mark 6:35-44.
70. Luka 8:25; Yəhya 3:36; Yəhya 8:51; Yəhya 12:48.
71. Matta 16:16-17 və 20 / Nisa 4:157; Maide 5:17, 72 və 75.
72. Mikeya 5:2; Yəhya 6:51 & 62; Yəhya 8:58; Yəhya 17:5, 16 və 24.
73. Yəhya 1:1-3 və 14; Yəhya 6:51 & 62; Yəhya 17: 5 & 16.
74. İbranilər 2:14 / Al-i İmran 3:59.
75. Kolosselilər 1:4, və 15-22.
76. Yəhya 1:1-4, 10 və 14.
77. Yəhya 10:9; Romalılar 8:34; İbranilər 9:15; İbranilər 12:24; 1 Yəhya 2:1-2.
78. Yeşaya 7:14; 1 Yəhya 2:22-23; 1 Yəhya 5:20 / Furqan 25:2; Zuxruf 43:81; Cin 72:3.
79. Yeşaya 7:14; Yeşaya 9:6; Daniel 3:25.
80. Matta 8:2-3; Matta 9:18; Matta 14:33; Luka 24:52; İbranilər 1:6; Vəhy 5:12 və 14.
81. Luka 7:48; Həvarilərin İşləri 5:30-31 / Maide 5:116 & 118.
82. Maide 5:17; Maide 5:75; Maide 5:116 & 118.

Əlavə Ayələr

83. Həvarilərin İşləri 13:23; Titə 2:13; 2 Peter 1:1 və 11 / Maide 5:75; Zuxruf 43:57-59.
84. Yəhya 6:48 & 51; Yəhya 11:25; Yəhya 17:3 / Saf 61:8-9.
85. 1 Korinflilər 5:7; İbranilər 7:27; İbranilər 9:11-2 & 22; İbranilər 10:12.
86. Məzmur 22:1-31.
87. Matta 17:22-23; Matta 20:17-19; Yəhya 2:18-20; Yəhya 10:11, 15, 17 və 18.
88. Həvarilərin İşləri 13:14-15; 1 Korinflilər 2:2; Vəhy 1:18; Vəhy 5:9.
89. Yəhya 5:28-29; Titə 2:13; İbranilər 9:28.
90. Matta 7:15-20; Luka 24:27 / Ən'am 6:19 & 93.
91. Yaradılış 12:1-3 / İbrahim 14:4.
92. Qanunun Təkrarı 19:15; Yeşaya 8:20 / Nisa 4:79; Nisa 4:166.
93. 2 Saloniklilər 3:6 & 14; 1 Yəhya 2:22-23 / Al-i İmran 3:3-4.
94. Yəhya 5:31; Yəhya 20:30-31 / Al-i İmran 3:183; Ənkəbut 29:50; Qəmər 54:1-2.
95. Əraf 7:188; Cin 72:26-28; Tekvir 81:22-25.
96. Al-i İmran 3:97; Neml 27:91; Nejm 53:18-20; Quraish 106:3.
97. Süleymanın Məsəlləri 20:9 / Mu'min 40:55; Fatih 48:1-2; Abese 80:1-11; Nasr 110:3.
98. Saf 61:9.
99. Yaradılış 3:6; Yaradılış 3:17.
100. Yaradılış 6:5; Yeremya 10:23; Romalılara 5:12 & 19; Romalılara 7:18; Romalılara 8:7.
101. Əyyub 9:20; Məzmur 14:3; Yeşaya 64:6.
102. Çıxış 34:14; Luka 1:46-49; Vəhy 22:8-9 / Al-i İmran 3:64.
103. Yeremya 31:30; Süleymanın Məsəlləri 9:17-18; Romalılar 6:23 / Ən'am 6:15.
104. Yəhya 8:34; Qalatiyalılar 3:10; Qalatiyalılar 5:9 / Nisa 4:31.
105. Çıxış 20:15; Çıxış 22:9; Romalılar 12:17-21.
106. Məzmur 58:3; Yəhya 8:44 / Al-i İmran 3:54; Tevbe 9:3.
107. 1 Padişahlar 14:24; Romalılara 1:24.

Əlavə Ayələr

108. Məzmur 94:21 və 23 / Ən'am 6:151; Kəhf 18:46; Mumtəhinə 60:12.
109. Qalatiyalılar 5:4; Efeslilər 2:8-9.
110. Yəhya 18:36; 1 Yəhya 2:29; 1 Yəhya 4:7; 1 Yəhya 5:1. / Nejm 53:32 111 James 2:10.
112. Matta 20:28; Yəhya 1:29; 1 Korinflilər 5:7; İbranilər 7:27; İbranilər 10:12 / Ən'am 6:164.
113. Titə 3:5-6 / Yunus 10:108.
114. Yəhya 1:41; Romalılar 15:20-21.
115. Yəhya 3:16 & 36; Yəhya 6:48 & 51; Həvarilərin İşləri 4:10-12 / Al-i İmran 3:85.
116. Həvarilərin İşləri 10:44-48; 1 Peter 3:20-21.
117. Həvarilərin İşləri 15:28-29.
118. Levililər 19:2; Levililər 21:7; 2 Timotey 1:9; 1 Saloniklilər 3:13; 1 Saloniklilər 4:7; İbranilər 12:10; 1 Peter 2:5.
119. 2 Korinflilər 6:18; Qalatiyalılar 4:6-7; 1 Yəhya 3:1; Vəhy 3:20 / Zuhurf 43:16.
120. Məzmur 119:30; Məzmur 119:174; Yəhya 1:12 / Hadid 57:22.
121. Romalılar 3:20; 2 Timotey 1:9; Yaqub 2:10 / Kaari'a 101:6-9.
122. Titə 3:5-6; 1 Peter 2:2; 1 Yəhya 2:29; 1 Yəhya 4:7; 1 Yəhya 5:1.
123. Yəhya 3:16; 10:28; Romalılara 10:9; 1 Yəhya 5:11.
124. Mark 13:23; Yəhya 16:13; Həvarilərin İşləri 3:18; Vəhy 1:1 / Bakara 2:119.
125. Vəhy 8:6; Vəhy 15:1; Vəhy 16:1 / Ahkaf 46:9.
126. Vəhy 13:1-7; Vəhy 13:11-18; Vəhy 14:9-12; Vəhy 19:20.
127. Məzmur 96:12-13 / Nisa 4:87; Nahl 16:92; Ənbiya 21:47.
128. Yəhya 3:16 & 36; Romalılar 6:23 / Sejde 32:13.
129. Matta 18:8; Vəhy 14:10-11 / Meryem 19:70-72.
130. Duhan 44:54; Tur 52:20; Rahman 55:55-56,70-74.
131. Bakara 2:25 & 259; Zuxruf 43:70; Vakia 56:22 & 35-37; Nebe 78:33.
132. Romalılara 7:4; 2 Korinflilər 11:2; Efeslilərə 5:23, 25 və 32; Vəhy 21:2.

Əlavə Ayələr

133. Romalılar 3:20 & 28; Qalatiyalılar 5:1 və 4; Efeslilər 2:8-9.
134. Yaradılış 27:21-28; Saylar 6:20.
135. Romalılar 14:14; 1 Korinflilər 6:12; 1 Korinflilər 10:31 / Bakara 2:173; Nahl 16:115.
136. Matta 9:15.
137. Bakara 2:183-185.
138. Nisa 4:103; Jumah 62:9.
139. Luke 6:30 & 38; Luka 12:33; Həvarilərin İşləri 20:35 Efeslilər 4:28; 1 Yəhya 3:17 / Mujadila 58:12-13.
140. Ənbiya 20:130.
141. Həcc 22:26-31.
142. Məzmur 40:6; İbranalılar 10:6 & 10-18.
143. Həvarilərin İşləri 17:10-11 / Maide 5:101; Ənbiya 21:7; Zukruf 43:45.
144. Ahzab 33:36.
145. Məzmur 58:3; Yeremya 7:8; Romalılar 3:10 & 12 / Yunus 10:38 & 94.
146. Yeşaya 6:8; Həvarilərin İşləri 4:18-20 / Fetih 48:28; Saf 61:9.
147. Yəhya 17:20-21; Filipililər 3:15-16.
148. Qanunun Təkrarı 12:12 & 18; Məzmur 32:11; Matta 5:12; Yəhya 15:11; Qalatiyalılar 5:22; 1 Saloniklilər 5:16.
149. Matta 10:1 və 8; Matta 14:36; Yaqub 5:16.
150. Məzmur 47:1 & 6-7; Məzmur 149:1-6; Məzmur 150:4-6; Yaqub 5:13.
151. Yaradılış 2:24; 1 Timotey 3:2 & 12.
152. Yaradılış 21:9-11; 1 Timotey 3:1-2; 1 Timotey 5:21.
153. Bakara 2:229-232; Ahzab 33:28 & 49.
154. Efeslilər 5:22-24.
155. Nisa 4:3; Ahzab 33:50.
156. Qalatiyalılar 5:4.
157. Qanunun Təkrarı 10:17; Həvarilərin İşləri 15:8-9.
158. Bakara 2:36.

Əlavə Ayələr

159. Nehemya 13:26-27; 1 Korinflilər 16:22;
2 Yəhya 1:10-11.
160. Romalılara 7:2-3.
161. Yəhya 10:27-28 və 30 / Al-i İmran 3:55 &
114; Al-i İmran 3:132; Əraf 7:157; Kalem
68:4.
162. Al-i İmran 3:19-20; Al-i İmran 3:85;
Zuxruf 43:52.
163. 1 Peter 5:2 / Nisa 4:90; Yunus 10:99-100;
Hud 11:28; Kəhf 18:29.
164. Yaqub 1:20; Yaqub 2:11; Yaqub 4:2 və 8 /
Bakara 2:216; Tevbe 9:5, 14, və 123.
165. 1 Timotey 4:1.
166. Matta 15:4-8; Efeslilər 5:25-29.
167. 1 Timotey 1:19; 1 Timotey 4:2-3; 1 Peter
3:16.
168. 2 Timotey 2:23-26.
169. Qalatiyalılar 5:19-21; Efeslilər 56:12;
Yaqub 4:1.
170. 1 Peter 3:14-17 / Tevbe 9:30.
171. Tevbe 9:29 & 123.
172. Süleymanın Məsəlləri 16:19; Süleymanın
Məsəlləri 22:22-23; Romalılar 12:17-18;
2 Korinflilər 6:3-4 / Həşr 59:7.
173. Romalılar 12:17-19; İbranilər 12:14 /
Enfal 8:57; Tevbe 9:73 & 123.
174. İbranilər 1:30 / Bakara 2:178-179; Maide
5:45; Nahl 16:126.
175. Romalılara 2:2-3.
176. Luka 23:33-34.
177. Yaradılış 12:1-3; Saylar 22:6 & 12; Saylar
23:8 & 20; Yeşaya 54:10 & 17.
178. Nisa 4:77; Tevbe 9:19.
179. Romalılar 12:17-19; Yaqub 2:11 / Al-i İmran
3:169-170; Enfal 8:16; Tevbe 9:81 & 111;
Həcc 22:58.
180. Çıxış 23:12; Çıxış 31:13-17.
181. Yaradılış 9:6 / Yusuf 12:53; Yeşaya 17:67 &
100; Qiyamah 75:14; Adiyat 100:6.
182. Bakara 2:36.

Əlavə Ayələr

183. Yaradılış 6:9-22.
184. Qalatiyalılar 3:16; Qalatiyalılar 4:30-31.
185. Bakara 2:127; Al-i İmran 3:95-97.
186. Yaradılış 17:18-21.
187. Ən'am 6:85-89.
188. Ənkəbut 29:16-24; Saffat 37:83 & 97.
189. Çıxış 33:11 / Ən'am 6:103.
190. Eşteri 3:1 / Kasas 28:1-8 & 37; Ənkəbut 29:39.
191. Çıxış 7:14; Çıxış 12:36.
192. 1 Şamuel 17:47.
193. Meryem 19:25.
194. Mikeya 5:2.
195. 1 Timotey 4:7; Titə 1:14.
196. Luke 2:40 / Al-i İmran 3:45-46; Meryem 19:29-30.
197. 1 Timotey 1:4; 2 Peter 1:16.
198. 1 Timotey 1:4; 1 Timotey 4:7; Titə 1:14.
199. 2 Timotey 4: 4; Titə 1:14; 2 Peter 1:16.
200. Qanunun Təkrarı 30:3-5 / Əraf 7:137.

Əlavə Ayələr

Həvarilərin İşləri 17:11

Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar.

1 Timotey 4:15-16

Bunların hamısına səy göstərərək özünü həsr et ki, səninkişafın hamıya aşkar olsun. Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.

2 Timotey 2:15

Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.

Al-i İmran 3:79

“Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!”

Zumar 39:9

“Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərlərmi?!”

Zuhruf 43:63

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

Bu sualların cavablarını
d st kl y c k daha  ox ay l r
aŐaĐıdaki web saytlara baxıla
bil r:

danwickwire.com

Bu suallar bir  ox f rqli dill r 
t rc m   edilmiŐdir:

Alban, Alman,  r bc , Azerice,  inc ,
Fars, Fransız, Holland,
İngilis, İspan, Kazakcı, Koreya,
Norveçli, PolŐa, PortuĐal, Rumin, Rus,
T rk e

v  bir  ox dill rd  t rc m  edilm y 
davam edilm kd dir.

danwickwire@gmail.com

**Daniel təhsilini aşağıdakı
universitetlərdə oxumuşdur:**

Bakersfield College,
A.A., Liberal Arts, 1974

Multnomah School of the Bible
Th.B., Bible, 1977

Columbia Graduate School
of Bible and Missions,
M.A., Bible, 1983.

Univ. of Washington at Seattle
Univ. of Texas at Arlington
Univ. of Oklahoma at Norman
Pacific Western Univ. California
M.A., Linguistik, 1987;

Ankara Universiteti, İlahiyyat
Fakültəsi,
Təməl İslam Elmləri,
Kəlam Fundamental Elm Sahəsi, 1996.
(Xüsusi doktorantura tələbəsi)

Müəllif digər Axtar

- * 100 Questions about the Bible and the Qur'an, ingiliscə, 2002, 2005, 2011; türkçə, 2001, 2003, 2009, 133 səhifələr.
- * 200 Questions about the Bible and the Qur'an, ingiliscə, 2014. Alban, ərəb, Azərbaycan, Çin, Fars, Fransız, Alman, Holland, Kazak, Koreya, Norveç, Polyak, Portuqal, Ruman, Rus, İspan və Türk də dilinə tərcümə 2015, 220 səhifələr.
- * A Comparative Analysis of the Similarities and Differences Between the Qur'an and the Bible, ingiliscə, 2007; türkçə, 2007, 213 səhifələr.
- * A Theological Sourcebook, ingiliscə 1985; türkçə 1987, 252 səhifələr.
- * Batıkent Protestant Church Constitution, türkçə, 2002, 51 səhifələr.
- * Has the Bible Been Changed?, ingiliscə, 2007, 2011, 2014; türkçə, 1987, 1987, 2007, 2013, 96 səhifələr.
- * The Reliability of the Holy Books According to Jewish, Christian an Islamic Sources, doktorluq dissertasiyasının türkçə, 1999, 419 səhifələr.
- * The Role of Prayer and Fasting in Binding and Loosing with Special Reference to the Problem of Reaching the Unreached People of the World Today, M.A. Tezisi, 1983, 84 səhifələr.
- * The Sevmek Thesis: A Grammatical Analysis of the Turkish Verb System: Illustrated by the verb "Sevmek" = "To Love", İngilis və Türk həm də M.A. tezisi, 1987, 170 səhifələr; 2nd Ed., 2012, 1,000 səhifələr.
- * The Wickwire Compendium of Islam, 2011, 1,000 səhifələr.

Qeydlər

Qeydlər

Qeydlər

Qeydlər

Qeydlər